



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 4-5 aprel 2015-ci il Şənbə № 70 (6098) Qiyməti 40 qəpik

Xəbər
İrandan heroin
gətirən
azərbaycanlı
qadın
tutuldu
yazısı sah.14-də

Gündəm
Parlementdə söz üstündə dava düşdü

Deputatlar Elman Rüstəmovu yenidən Mərkəzi Bankın idarə Heyətinin üzvü seçdilər
yazısı sah.10-də

Müxalifət partiyalarının absurd xarici ölkə müzakirələri...
yazısı sah.3-də

AZAL-in süni qiymət artımı faktlarla təqdim olundu
yazısı sah.4-də

Tural Abbaslı Əli Kərimli ilə "iştirliyi"ndə ittihad olundu
yazısı sah.3-də

YAP-çı deputatdan və tanınmış politoloqdan Avropaya xəbərdarlıq
yazısı sah.6-də

İŞİD ordusundakı azərbaycanlıların kütləvi geri dönüşü gözlənilir
yazısı sah.4-də

İranla Qərbin tarixi anlaşmasının bəzi detalları - kim uddu?
yazısı sah.8-də

Putin bu dəfə Bakıya nə ilə gəlir...
yazısı sah.9-də

Leyla Yunus Penitensiar Xidmət rəhbərliyinə təşəkkür etdi
yazısı sah.11-də

Siyasətə və futbola lider verən qurum: Azərbaycan Yazıcılar Birliyi
yazısı sah.12-də

Qarabağ danışçılarında böyük pauza bitir
yazısı sah.13-də

Mehdiabad sakinlərini problemlərini həll etmək əvəzinə hədələyirlər
yazısı sah.15-də

Əfsanəvi komandirin ölüm hekayəsi oğlunun dilindən

"ATAMI SƏFƏR ƏBİYEV ÖLDÜRTDÜRÜB" - ŞOK İDDİA

Gədəbəyin Şinix bölgəsində mina partlayışından həlak olan komandir Cəhəngir Rüstəmovla bağlı sensasion iddialar; Faiq Rüstəmov: "Atami zəhərlədilər, istədiklərinə nail olmadılar, 4 ay sonra onu sui-qəesdlə aradan götürdülər"

yazısı sah.5-də

Səfər Əbiyev



Abbas Abbasovun hakimiyyətə xəyanəti Üzə çıxdı

Rusiyadakı Azərbaycan təşkilatları rəhbərlerinin prezident İlham Əliyevə müraciətindən: "Abbas Abbasov Rusiya azərbaycanlılarını size qarşı etibarsızlıq ifadə etməyə çağırır"

yazısı sah.9-də


Pənah Hüseyn:
"Elçibəyin Dəmirəldən və Yeltsindən vertolyot istəməsinin başqa səbəbi vardı"
yazısı sah.6-də



Rüstəm İbrahimbəyov xərcəng xəstəliyinə tutulub
yazısı sah.2-də



Kayahan vəfat etdi
yazısı sah.2-də

Prezident Böyük Vətən müharibəsi iştirakçılarına yardım ayırdı



Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbenin 70-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 800,0 (səkkiz yüz) manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həm dövrde arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, ikinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafəyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birleşmələrin işçilərinə, Böyük Vətən müharibəsində Leningrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leningrad şəhərinin mühasirəsi iştirakçılarına 400,0 (dörd yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin".

"Reklam haqqında" Qanun qəbul edildi

Alkoqollu içkilər daha çox ziyanlıdır, yoxsa siqaret?

Milli Məclisin dünən keçirilən iclasında "Reklam haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılb. Layihəni həmkarı Əli Məsimli ilə birgə hazırlayan İqtisadi siyaset komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, layihədə sosial və kommersiya reklamlarının forqı açıq şəkildə göstəriləbil.

Deputat Sevinc Fətəliyeva isə qeyd edib ki, layihədə sosial reklamların verilməsi ilə bağlı məsələlərin öz əksini tapması təqdirdəyiqdir.

Zahid Orucun fikrincə, "Televiziya və radio yayımı haqqında" Qanunda da dəyişikliklər edilməlidir. O, şou verilişlərinin Azərbaycan televiziyalarında çox olmasına tənqid edib.

"Bu gün məktəb dəftərlərinin üstündə Messinin reklamı gedir, amma ayağında top yoxdur, elində "Pepsi" var". Bunu isə qanun lajihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Musa Quliyev deyib. O bildirib ki, bu cür reklamlardan sonra məktəbliyin sərnişinləri içkilərə maraqlı artır: "Məktəbli "Pepsi"ni görür, həvəslənir və gedib onu alır. Halbuki bu içkilər insan orqanızmına ziyanıdır". M.Quliyev alkoqollu içkilərin reklamına da münasibət bildirib. O qeyd edib ki, rəsmi idman yarışları zamanı alkoqollu içkilərin reklamına qadağa qoyulmalıdır. Deputat, ümumiyyətlə, spirti içkilərin reklam edilməsinin əleyhinədir: "İctimai yerdərə alkoqollu içkilərin reklam edilməsi üçün ayrılan yerlərə diqqət yetirilməlidir".

Sahib Aliyev zərəri çağırışlarla və gizli reklamla bağlı danışır: "Internetdə ele sehifələr, ya bloggerların sehifələri var ki, onun girişləri ən çox tirajlı qəzetlərdə qat-qat artıqdır". Deputat dedi ki, bizdə reklam hazırlanmaq mədəniyyəti o qədər də yüksək deyil: "Odur ki, sosial reklam hazırlanıb qurumun yaradılmasına ehtiyac var".

Etilar Hüseynov deyib ki, sağlamlıqla siqaretdən çox alkoqollu içkilər daha çox ziyan vurur. Ona görə də alkoqollu içkilərlə bağlı cəzanın artırılmasıనı zəruri saidı.

Vitse-spiker Vahid Ələsgərov iştirakçılarının reklamı ilə bağlı tənqidlərə bəle reaksiya verib: "Gəlin, hamımız ailədən başlayaq. Uşaq ailədə düzgün təbiyə görse, heç bir reklama-filana ehtiyac qalmır".

Fəzail Ağamalı deyib ki, Bakının küçələrində gəzərkən reklamlara baxmaq kifayətdir ki, qanuna nə dərəcədə əməl olunur: "Ona görə də bura eləvə olunsun ki, bu qanunun teleblərini pozan reklam subyektləri Azərbaycan Respublikasının qanunları qarşısında məsuliyyət daşıyır". Deputat sosial reklamların ödenişsiz yayılmasıనı zəruri saidı.

Müzikərlərdən sonra layihə ikinci oxunuşda qəbul olundub.

□ E.PASASOV

"Elm" tədris mərkəzi MAGIC LANGUAGES

- ➔ Ali məktəblər xarici dillər
- ➔ kompyuter kursları
- ➔ Magistratura - dövlət qulluğu - məntiq
- ➔ 1.C. mühəsibat - anbar - bank işi
- ➔ Məktəbə qədər həftədə 5 dəfə
- ➔ Sürüşlük kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilar» metrosu 40 mert. R.Rüstəmov-44

Tel/Faks: (012) 421-10-46; 408-44-43;

Mob: (055) 660-60-95; (050) 203-55-95

Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «İran» klinikasının yanına

Tel/Faks: (012) 434-88-28; 408-44-74;

Mob: (055) 660-07-05

Azərbaycan ordusu böyük gecə təlimi keçirəcək

Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında aprelin 5-dən Silahlı Qüvvələrin bütün qoşun növbərinin colb olunması ilə ilk dəfə olaraq gecə vaxtı iri-miqayışlı əməliyyat-taktiki təlimləri başlayacaq.

Musavat.com nazirliyin saytına istinaden xəber verir ki, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket bölmələrinin arxasına atılması, hückumda olan qoşunların destəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilmə-



lərinin təşkili və aparılması, gecə vaxtı və məhdud görmə şəraitində tank və PDM qruplarının düşmənin müdafiə xəttini yarması, eyni zamanda taktiki hava desantının düşmən bölmələrinin arxasına atılması, hückumda olan qoşunların destəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzularında tapşırıqlar yerine yetiriləcedir.

Gecə şəraitində motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyare və helikopterlər döyüş atışlı mərmə və raket buraxılışlarını, o cümlədən bombardımanı icra edəcəklər. Təlimlər aprelin 10-dək davam edəcək.

Bu gün Müsavat Məclisinin sessiyasıdır

Məclisdə mitinq məsələsi və Vurğun Əyyubun partiyadan xaric edilməsi müzakirəye çıxarıla bilər

gün Müsavat Partiyası Məclisinin sessiyası keçiriləcək. Saat 10-da başlanacaq toplantı partiyanın qərargahında olacaq. Məclisin sədri Nüşabə Sadıqlının verdiyi xəbərə görə, partiyanın Məclisində Məclis üzvlüyüne və Mərkəzi Nəzarət Tətbiq Komissiyası üzvlüyünə boş qalmış yerdərə seçkilər keçiriləcək.

Eyni zamanda Məclisdə ictimai-siyasi vəziyyət, partyanın bu aylar ərzində gördüyü işlər barədə məlumat verilecek: "Seçkilərə hazırlıq işləri ilə bağlı məlumat verilecək. Partyanın qarşısında duran vəzifələr müzakirə olunacaq. Eyni zamanda Müsavat Partiyasının kütləvi aksiyalara başlaması məsəlesi də Məclisin gündəliyinə salınaraq müzakirə edilə bilər. Məsələ gündəliyə salınsa yalnız müzakirələrən sonra dəqiq söyləmək olar ki, mitinq konkret na vaxt keçiriləcək. Milli Şuranın 5 aprelə təyin etdiyi mitinqində iştirakla bağlı işə bize müraciət edilmədiyün üçün bu məsələnin müzakirəsi gözlənilmir. Partiya üzvləri hər bir Azərbaycan vətəndaşı kimi bu mitinqdə iştirakla bağlı qərar qəbul etməkdə sərbəstdir".

N.Sadiqli onu da bildirdi ki, toplantıda Vurğun Əyyubun Məclis üzvlüyündən xaric edilməsi məsəlesi də qaldırılacaq: "Bu, müsavatçılardan tələbidir. Vurğun Əyyub Məclisin legitiyini qəbul etmir. Özü şəxşən bu barədə dəfələrə açıqlama verib və bəyan edib ki, Məclisin toplantılarda iştirak etməyəcək. Belə bir vəziyyətdə onun Məclisde saxlanması mənqıtsızlıqla yanaşı, pozundur. Vurğun Əyyub Məclisdən çıxarılmalı və həmin yere yeni şəxs seçilməlidir. Məclisdə reglament qəbul ediləcək. Reglamente görə, neçə dəfə Məclisde iştirak etməyen şəxslər xaric ediləcəklər".

Həm Nüşabə Sadıqlıının açıqlamasından, həm də Müsavat Divanının üzvü Vəfa Cümşüdüllün dünən APA-yə verdiyi aşağıdakı açıqlamadan isə belə görünür ki, Müsavat Məclisinin 4 aprel sessiyası ki-fayet maraqlı və keskin addım-ların atılması ilə müşayiət olacaq.

Vəfa Cümşüdüllü deyib ki, Vurğun Əyyub Müsavat Partiyasından çıxarılmalıdır.

Rüstəm İbrahimbəyov xərcəng xəstəliyinə tutulub

"Azərbaycanda keçiriləcək parlament seçkilərinə qatılmaq fikrim yoxdur"

"Cəxəndər ki, Azərbaycana gəlmək fikrim var. Amma hələlik imkanım yoxdur. Burda o qədər iş var ki!" Bu sözələri modern.az saytına Milli Şuranın fəxri sedri, təminmə kinorejissor Rüstəm İbrahimbəyov deyib.

O, Bakıya gələ bilməsini səbəbini belə açıqlayıb. "Bir ilə yaxındır ki, xərcəng xəstəliyindən eziyyət gəkirom. Xirdalığına gedib hansı organımda xərcəng olduğunu demək istəməm. Həm Amerikada, həm də burda müalicə olunuram. Ona görə də Bakıya gəlmək arzum reallaşır".

Azərbaycandakı siyasi prosesləri izlədiyini deyən İbrahimbəyov tez-tez əlaqə saxladığı şəxsin adını da açıqlayıb. "Azərbaycandakı siyasi prosesləri də izləyirəm. Aprelin 5-də Milli Şuranın mitinqi keçiriləcək. Mənə elə gelir ki, "Talana son!" mitinqi çox əla mitinq olacaq. Bəkədə olsayıdım, mütəqəyin 5-də keçiriləcək mitinqdə iştirak ederdim. Milli Şuranın sədri Cəmil Həsənlı ilə tez-tez əlaqə saxlayıram".

"Bu il keçiriləcək parlament seçkilərinə qatılmaq fikriniz varmı" şəhərinin İbrahimbəyov belə cavab verib: "Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə qatılmaq fikrim yoxdur. Amma mənə elə gelir ki, bu seçkilərdə iştirak etmək lazımdır. Bəlkə budefəki seçkilərdə saxtaşlaşmanın səviyyəsi az oldu. Mənə elə gelir ki, demokratik qüvvələr bu seçkilərə qarşısa, seçkilərə bir xeyri olar və ölkədə mühit də dəyişər".

Kinorejissor yaradıcılığından da dəyişib: "Burda film çəkilişləri də məşəl olur. Fransa, Gürcüstan, Rusiya və İspaniya kino xadimləri ilə birgə film çəkir. Ay yarımından sonra bu filmi bitirəcəm. Sonuncu çəkdiyim film tamaşaçılar tərəfindən böyük sevgiyle qarşılıqlı. Bu yaxınlarda həmin filmin premyerası oldu. Çox yaxşı alındı. Bu yarışmda belə, teatrda çox aktiv işləyirəm".

Kayahan vəfat etdi

Türk mədəniyyətinə ağır itki tüz verib. Müsavat.com-un məlumatına görə, Türkiyənin usad sənətkarı Kayahan vəfat edib. Kayahan műalicə gördüyü Acıbadem xəstəxanasında dünən səhər dünyasını dəyişib. Azərbaycanda da çox sevilən usad sənətkar türk müsələsinə damğasını vurmaq, mahnları dillər əzbəri olan bir müsələci idi. O, özünün yazdığı şeirlər onun gözəl şair, bəstəkar mahir bəstəçi, ifası isə virtuozug möğünni olmasından xəbər verirdi. Kayahan 1949-cu ildə İzmirdə anadan olub. Bir müddət idi ki, o, xərcəng xəstəliyindən eziyyət çəkirdi.

Ünlü sənətçi deniz mənzəresi olan məzarlıqda dəfn olunmasını vəsiyyət edib. Sənətçi bu gün dəfn olunacaq. Kayahanın ailesi isə cənəzəyə gələnlərə əkli gətirməmələrini, bunun evəzənə gülə çəkilişək xərcin Mehmetcik Vəqfinə hədiyyə edilməsini istədiyi bildirilər.

Allah rəhmət eləsin!





**Yazarımız
Tofiq
Yaqqubluya
Azadlıq!**

Ağır cayıl iqtidar

Size demişdim ki, arada bir yazılarında əsas mövzuya keçməzdən əvvəl ekran, efiq və mətbuatda tez-tez işlədilən çox yersiz ifadələrdən də yaza-cam. Bu dəfə ingiliscə "başlamaq" mənası verən "start" ifadəsindən danışmaq istəyirəm.

Bu ifadəni bir idman termini kimi işlətməkde heç bir problem yoxdur, belə də olmalıdır. Ancaq "taxil yığımına start verilmişdir", "dəmiriyol xəttinin çəkilişinə start verilmişdir", "bayram hazırlıqlarına start verilmişdir" və s. kimi ifadələrdə bu sözü işlətməyin yeri yoxdur. Çünkü öz şirin-şəker türkəmizdə bunu daha aydın və rahat ifadə edə bilərik. Bize "taxil yığımına başlanılmışdır", "bayram hazırlığı başlanıldı", "dəmiriyol xəttinin çəkilişi başlayıb" şəklində deməye nə mane olur? Birdəfəlik qərara almaq lazımdır ki, yalnız dili-mizdə qarşılığı olmayan sözləri əcnebi sözlərlə əvəz edə bilərik. Men hətta bir dəfə televizordan bele bir ifadə esitmışdım: "Təqaüdlerin verilməsinə başlanmasına start verilib". Görün, necə əcaib səslənir. Deyirdilər ki, KİV-də dilimizin düzgün işlədilməsinə nezaret edən hansısa dövlət qurumu yaradılıb. Təəssüf ki, hələ ortada yaxşı nəticə görünmür.

Hər kəs yaxşı yaşamaq istəyir. Kim bahalı maşını, 3-4 mərtəbəli villası, gözoxşayan yaxtası, ən bahalı paltar olmasına, dünyani gəzməyi, lüks restoranlarda nahar etməyi istəməz? Tək-tük insanları nəzəre almasaq, yəqin ki, hamı sadaladıqlarına məmənuniyyətlə razı olardı. Birinə yaxınlaşış ondan niye ucuz paltar geyindiyini, daxmada yaşıdığını, tez-tez dünya səyahətinə çıxmadığını, özünə avtomobil almadığını və s. soruşaq, adam ələ salındığını düşünər və bizi ağır cavab qaytarar. Çünkü məsələ çok bəsitdir. Adam lüks həyatı çox arzulayır, sadəcə olaraq, buna imkanı yoxdur. İmkən - vəssalam! Amma ələ şeylər də var ki, lüks şeylər hamı üçün eyni dərəcədə elçətandır, ancaq adam gedib ən keyfiyyətsizindən yapışır. Belələrinə nə deyəsən? Fikir vermişəm, belələrinin əksəriyyəti lüks həyat yaşamağa imkanı olmayanlardır. Dediğim mi misalla izah edim. Götürək musiqi DVD-ləri satılan dükanı. Baxırsan ki, aşağı-yuxarı qiymətlər eynidir. Adam yüzlərlə ciddi musiqiye, incəsənetə dəxli olan musiqi albomunu qoyub İbrahim Borçalı və ya Üzeyir Mehdiyadə kimilərinin diskini alır. Halbuki pula hətta şedevr sayıyla bilecek başqa bir disk almaq olardı. Qətiyyən bunu zövq məsəlesi adlandırmayı. Zövq məsəlesi Rəşid Behbudovumu, yoxsa Müslüm Maqomayevimi üstün tutmaqdır. Bu, adice savadsızlıq və səviyyəsizlikdir. Bu, nəyi oxumaq, TV-də nəyə baxmaq, internetdə hansı sayta girmək məsələsində də belədir. Hami üçün eyni dərəcədə elçətan olan şeylərdən en pisini seçmək xəstəliyidir bu. Demək istəyirəm ki, belə vəziyyət yalnız bizdədir. Amma vəziyyətin düzəldilməsi üçün bizdə heç bir iş aparılmadığını dəqiq deyə bilərem. Məsələn, qonşu Gürcüstanda və Türkiyədə əhalinin elliliklə zay musiqiye qulaq asması həli yoxdur. Hara firlatsan məsələ gəlib günümüzən ən güclü təbliğat və sunma vasitəsi olan TV-lərin üstüne çıxır. TV-lərdə ki, hakimiyətin ciddi nəzarəti altındadır və onların nece olmasını məhz o müəyyənəldərdir. Sual olunur, ölkə əhalisinin siyasi maariflənməsinin, öz haqlarını tələb etməsinin, azad sahibkarlıq fəaliyyətinin karşısını alan iqtidar, onun heç olmasa ciddi musiqiye qulaq asmağını niyə istəmir? Bu da onun hakimiyətinə təhlükə yaradır! İnanıram ki, İbrahim Borçalıya yox, Müslüm Maqomayevə qulaq asanlar meydanlara axış "İstəfa" şəurları hayqıracaqlar. Deməli, hakimiyət həm də çox savadsızdır. Yolların qırğına mərmər bordur, sanki qızıldanmış kimi bahalı işq direktəri düzənkələ deyil ha! Bu adice korrupsiya layihəsidir! Onun kimliyini Space TV-də "Mikayıl-şou" göstərir. Əgər bir məhələ cayılı gedib DVD dükanında Üzeyir Mehdiyadənin diskini sıfariş verirə, bu onun səviyyəsini göstərir. TV-lər isə onundur, onlar ancaq onların sıfarişlərini yerinə yetirir. Regionun cayıl iqtidarı! Özü də ağır cayillardan e. Yeri gəlmışkən, "cayıl" sözü ilə "cahil" sözünün oxşarlığını unutmayıñ.

"Yeni Azərbaycan" qəzeti-nin 3 aprel sayında Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslınn AXCP sədri Əli Kərimli ilə "isbirliyi"ndə olması barədə yazı gedib. Yazıda Müsavat funksionerinin bu yolla partiya daxilində üsyan hazırladığı bildirilir.

T. Abbaslının ünvanına yəzidə kifayət qədər ciddi ittihamlar, aşagılayıcı fikirlər yer alır. Onun AXCP-nin "yedəyi"nə çevrilədiyi qeyd olunur. Əsas olaraq, Müsavat başqanlığına sabiq namizədin Milli Şuranın qiymət artımı ilə bağlı mitinqlərde itirakı göstərilir.

Barəsində səslənən ittihamlara bağlı Tural Abbaslının mövgəyini öyrəndik. O səslənən fikirləri absurd hesab etdi: "Kifayət qədər gülünc ittihamlardır. Çünkü indiyə qədər Əli Kərimli ilə heç vaxt təkbətək görüşüm olmayıb. Onu qeyd edim ki, özünü səmimi sayan hər bir müxalifət partiyasına və şəxsine hörmət edirəm. Hakimiyətə qarşı özlərini müxalifət hesab edirlərse, demokratiya uğrunda mübarizə aparırlarsa, demək, hər kəs hörmət etmelidir. Guya ki, Əli bəylə hansısa planda əla-qələrimiz olması barədə fikirlər deyilir. Onuna son görüşüm İsa Qəmber və Arif Hacılınnı da iştirak etdiyi Milli Şuranın toplantılarının birində olub. Əksinə, men bilən iki ay bundan qabaq təkbətək Arif Hacılı-Əli Kərimli görüşü olub... Yəni gülünc bir yazıdır. Ə.Kərimli ilə hansısa məsələni müzakirə etməyimiz mümkün deyil. Çünkü onlar da bilir ki, mən müsavatçıyam. Özünü müxalifət sayan qurum digərini zəiflətmək siyasetini yetirməlidir. Belə bir siyaset olsa belə, etiraf olunacağı real deyil. Partiyani dağıtmış barədə məsələyə geldikdə isə, sərr deyil ki, partiyadaxili demokratiyanın olmadığını, idarəciliq sistemini bəyənmədiyi açıq şəkilde bildirmişəm.

Şəhəri Divan üzvü Milli Şuranın mitinqlərində iştirak etməyi ilə bağlı da məsələyə toxundu: "Səslənən fikirləri Milli Şuranının mitinqində iştirak etməyimizlə əsaslandırıllarsa, deyə bilərem ki, mən və tərəfdarlarım sosial tələblər olduğundan orada iştirak edirik. Yəni qiymət artımı burada əsasdır. Həmin mitinqdə nəinki biz, hətta Arif Hacılınnı dəstekləyən şəxslər de iştirak edirdi. Burada qeyri-adi bir şey yoxdur. Partiya şəklinde iştirakla bağlı qərar olmasa da, üzvlərə sərbəstlik verilib. Yəzida göstərilir ki, guya Arif Hacılı iştirak etməməklə bağlı üzvlərə təşşir qeydi. Tamamilə böhtəndir. Belə bir şey olmayıb. Növbəti mitinqdə də iştirak etmək fikrimiz var. Qiymət artımı kimliyindən asılı olmayaq, hamiya təsir edən bir məsələdir. Yazida təhlükeli məqam odur ki, bəzi həqiqətlər göstərərək, şər-böhtən yazıblar. Partiya daxilində mübarizə aparmağın tərəfdarı olduğunu, Qubad İbadoğluun xaric olunması, narazları bir fraksiya etrafında birleşdirmək barədə fikirlərim qeyd olunub".

Tural Abbaslı barəsində səslənən aşağılayıcı "yedək" ifadəsinə də toxundu: "Bu, jurnalistik etikasına sığmayan ifadədir. Siyasi kimliyə olan şəxslərə qarşı işlədilməsi isə heç düzgün deyil. Bildiyimiz kimi, bu qəzet YAP-in orqanıdır. Yəqin o partiyada münasibətlər beş qurulur. Bir-birilərinin yedəyində olurlar. Köləlik sistemi ilə idarə olunurlar. Bunları biza də şəmil etmek istəyirler. Məni siyasetdə olduğum zamanlardan tanınanlar bilir ki, indiyə qədər heç kəsin köləsi olmamışam. Öz fikirlərim və dəsteklədiyim prinsiplərin yanında olmuşam.

□ Cavanşir Abbaslı



Mövqe

Hazırda partiya daxilində olan proseslər də bunu sübut edir. Dünənə qədər ayrı-ayrı məsələlərdə Arif Hacılı ilə eyni mövqədə çıxış edirdikəsə, bu gün tamam fərqli mövqədəyik. Çünkü şəxslərin yanında deyiləm. Olmaq kimi bir fikrim də yoxdur".

Başqanlığa sabiq namizəd yazının ortaya atılmasının səbəbləri barədə bunları dedi: "Yazı hakim partiyanın mətbü orqanında yazılıb. Məqsəd iki partiya arasında olan narahatlığı dərinləşdirməkdir. Əsas məq-

Tural Abbaslı Əli Kərimli ilə "Isbirliyi"ndə ittiham olundu

Başqanlığa sabiq namizəddən ittihamlara cavab gəldi: "İndiyə qədər heç kəsin köləsi olmamışam"

deyilə bilməz ki, biz düşünülmüş şəkildə addim atırıq. Başqa bir liderin tapşırığı ilə hərəkət etmək fikirləri bizə yaddır".

Sabiq Divan üzvü Milli Şuranın mitinqlərində iştirak etməyi ilə bağlı da məsələyə toxundu: "Səslənən fikirləri Milli Şuranının mitinqində iştirak etməyimizlə əsaslandırıllarsa, deyə bilərem ki, mən və tərəfdarlarım sosial tələblər olduğundan orada iştirak edirik. Yəni qiymət artımı burada əsasdır. Həmin mitinqdə nəinki biz, hətta Arif Hacılınnı dəstekləyən şəxslər de iştirak edirdi. Burada qeyri-adi bir şey yoxdur. Partiya şəklinde iştirakla bağlı qərar olmasa da, üzvlərə sərbəstlik verilib. Yəzida göstərilir ki, guya Arif Hacılı iştirak etməməklə bağlı üzvlərə təşşir qeydi. Tamamilə böhtəndir. Belə bir şey olmayıb. Növbəti mitinqdə də iştirak etmək fikrimiz var. Qiymət artımı kimliyindən asılı olmayaq, hamiya təsir

edən bir məsələdir. Yazida təhlükeli məqam odur ki, bəzi həqiqətlər göstərərək, şər-böhtən yazıblar. Partiya daxilində mübarizə aparmağın tərəfdarı olduğunu, Qubad İbadoğluun xaric olunması, narazları bir fraksiya etrafında birleşdirmək barədə fikirlərim qeyd olunub".

baş verən hadisələri və digər dönyanın diqqət mərkəzində olan bu kimi hadisələri də müəyyən menada müzakirə etmək olar. Amma bir şərtlə ki, bu hadisələrin Cənubi Qafqaza, Azərbaycana tesirleri haqqında da müəyyən fikirlər ortaşa atılsın, ehtimallar irəli sürülsün. Məsələn, müzakirələr açılsın ki, Suriyada vətəndaş mühəribəsinin Azərbaycana hansı mənfi tesirleri ola bilər. Məsələlərə bu aspektən yanaşsalar və bu aspektən press-relizləri yasalar müəyyən qədər maraqlı oyada və məntiqli görünen bilər".

Ekspert onu da dedi ki, Azərbaycanın daxili problemləri de kifayət qədərdir. Həmin problemlərin geniş müzakirələrə əsaslanır: "Açığını deyim ki, mən son dövrlər bu cür geniş diskussiyaların şahidi olmamışam. Siyasi partiyalar ölkənin daxilindəki problemləri təkcə öz strukturlarında müzakirə etmək kifayətlənməmelidirlər. Dəyirmi masalar təşkil edilməlidir, ekspertlər iştirak etməlidir".

□ Etibar SEYİDAĞA

Müxalifət partiyalarından anlaşılmaz davranış

Partiyalar təsir göstərmək imkanları olmayan xaricdəki hadisələrin müzakirəsinə nədən geniş yer ayıırlar?

Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları hər həftə rəhbər strukturlarının toplantularını keçirib müxtəlif məsələləri müzakirə edirlər. Keçirilən toplantılar və müzakirə edilən, qəbul olunan qərarlar haqqında mediaya yaydıqları press-relizlər isə diqqəti cəlb edən xüsusi məqam var ki, illərdə davam edir.

Bu, müxalif partiyalarının rəhbər orqanlarının Azərbaycana aidiyi olmayan prosesləri müzakirə etməlidir. "Filan partiyanın idarə Heyeti, Siyasi Şurası, Divanı Yemənde, Nigəriyada baş verən filan siyasi hadisəni müzakirə etdi" kimi informasiyalar partiyaların yaydığı press-relizləri bəzəyir. Bu isə məşhur "Özüne umac ova bilmir, başqasına eriştə kəsmək istəyir" məsəlinə bənzəyir.

Özünün problemləri kifayət qədər olan müxalif partiyalarının iclaslarının bir hissəsini heç bir təsir edə bilməyəcəyi xaricdə baş verən proseslərin müzakirə etmək mətbuatın "yəzidə" qədər heç bir təsir edə bilmədiyi bir sırada ölkələrdə gedən proseslərə hər iclasda xüsusi yer ayrılmışdır.

"Atlas" Araşdırma Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, sualda qoyulan məsələ haqlıdır. Həqiqətən də gücü hətta öz ölkəsinin daxilindəki siyasi proseslərə ciddi təsir edə biləməyək həddə olan partiyaların hətta Azərbaycanın dövlət olaraq təsir edə bilmədiyi bir sırada ölkələrdə gedən proseslərə hər iclasda xüsusi yer ayrılmışdır. Məsələlərə qarşı müzakirələr açılsın ki, Suriyada vətəndaş mühəribəsinin Azərbaycana hansı mənfi tesirleri ola bilər. Məsələlərə bu aspektən yanaşsalar və bu aspektən press-relizləri yasalar müəyyən qədər maraqlı görünen bilər".

□ Etibar SEYİDAĞA



Kirəsinə ayırmaga ehtiyac var mı, bu normaldır mı?

"Atlas" Araşdırma Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, sualda qoyulan məsələ haqlıdır. Həqiqətən də gücü hətta öz ölkəsinin daxilindəki siyasi proseslərə ciddi təsir edə biləməyək həddə olan partiyaların hətta Azərbaycanın dövlət

Əfsanəvi komandırın ölüm hekayəsi oğlunun dilindən

1994-cü il martın 28-də Gədəbəyin Şinx bölgəsində mina partlayışı zamanı həlak olan əfsanəvi komandir Cahangir Rüstəmovun oğlu Faiq Rüstəmov "Yeni Müsavat" a geniş müsahibə verib. F.Rüstəmov atasının həyatına olan sui-qəsdin araşdırılmasını tələb edir.

Cahangir Rüstəmov kimdir və niyə öldürülüb?

Bu suların cavabını onun döyüş yolunda axtarmaq lazımdır. Oğlu deyir ki, Cahangir Rüstəmov 1991-ci ildə Şəmkirin Dəllər qəsəbesindəki hərbi aerodromda 35 il xidmət keçəndən sonra polkovnik rütbəsində, batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. Rus ordusunun ali ordəni olan "Qırmızı Ulduz" nişanı ilə təltif edilmiş C.Rüstəmovun rahat təqaüdü hayatı 1 il çəkiib. 1992-ci ildə erməni qoşunları Gədəbəy, Tovuz, Qazax zonasına hücumlara başlayanda C.Rüstəmov vətənin peşəkar zabitlərə ehtiyacının olduğunu görüb və yenidən ordu sıralarına qayıdır. O dövrə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib. Onun rəhbərliyi ilə sonradan briqadaya çevrilən Gədəbəy özü-nümüdafiə batalyonu, Şəmkir batalyonu, Daşkəsən batalyonu birləşdirilib, alay yaradılıb.

Uğurlu "Başkənd əməliyyatı"nın müəllifi və icraçısı

F.Rüstəmov deyir ki, 1992-ci ilin mart-aprel aylarında ermənilər Şinx bölgəsinə blokada alıb 28 kəndimizə gedən yola nezareti etməyə başlayılbalar. Belə bir vəziyyətdə C.Rüstəmov hərbi aerodromda yaradılan hərbi hissəni Gədəbəyin Yeni Saratovka kəndində yerləşdirmək qərarını verir. Bununla da Gədəbəy və Daşkəsən rayonlarının Ermenistanla 223 kilometrlik sərhədi müdafiəye götürülib. C.Rüstəmov 28 kəndimizi blokadadan çıxarmaq üçün Başkənd əməliyyatı hazırlayıb və planın icrasına şəxsən rəhbərlik edir. Avqustun 6-da Cahangir Rüstəmovun əmri ilə Başkənd əməliyyatı başlayıb. Düşmənin möhkəmləndirilmiş mövqeləri 2 gün müddətində bütün növ artilleriya silahlarından atəşə tutmaqla məhv edilib. Avqustun 8-də Başkənd hücumla ələ keçirilib və bununla da 28 kəndimiz blokadadan azad olunub.

"Dadaş Rzayevlə münasibətləri normal idi"

F.Rüstəmov deyir ki, hücum əməliyyatının məqsədi Göyçə (Sevan) gölünü qədər irəliləyib orada mövqelərimizi

Faiq Rüstəmov: "Atama qarşı sui-qəsdin araşdırılmasını tələb edirəm"



"Atamı Səfer Əbiyev öldürdü"

Gədəbəyin Şinx bölgəsində mina partlayışından həlak olan komandir Cahangir Rüstəmovla bağlı sensasion iddialar; Faiq Rüstəmov: "Atamı zəhərlədilər, istədiklərinə nail olmadılar, 4 ay sonra onu sui-qəsdlə aradan götürdüler"

möhkömlətmək olub. Amma həcumin dayandırılması haqqda əmr verilib: "Başkənd əməliyyati keçiriləndə korpus komandiri Dadaş Rzayev idi. Onunla münasibətləri normal idi. Korpus Tovuzda yerləşirdi. Dadaş Rzayevdən sonra 1993-də Səfer Əbiyev korpusun komandırı təyin olundu. 1993-cü ilin aprelində Aslan Aslanov Şəmkirə icra başçısı təyin olundu. Mən həmin illərdə Gədəbəyə xidmətdə idim. Briqada Şəmkirəki hərbi aerodromda idi. O vaxt Surət Hüseynovun batalyonunu gəlib Şəmkirə girmişdi. Onda mən atamın kabinetində idim. Zəng edib dedilər ki, "xot sday polovinu Gedebeka, no vibey Sureta iz aerodroma". Atam da cavab verdi ki, biz qardaş qırğıınına geda bilmərik. Ona "ti uvolen" dedilər. Çox sıxıntı keçirdi.

Səfer Əbiyevlə münasibətləri kəskin idi

F.Rüstəmov atası ilə korpus komandırı olan S.Əbiyevin münasibətlərinin kəskin olduğunu deyir: "O dövrlərde atam korpus komandırı Səfer Əbiyevdən narazılıq edirdi. Deyirdi ki, işlər, mühüm döyüş əməliyyatlarının keçirilməsinə mane olur. Korpusdakı iclaslardan gələndə əsəbi olurdu, deyirdi bezmişəm. Deyirdi ki, mən hərbi hissəni



Xətirə albomundan foto

heç kimə etibar edib gedə bil-mərem".

"Atamı zəhərləmişdilər"

F.Rüstəmov atasının zəhərləndiğini da təsdiqləyir: "Həmin günlərin birində, 1993-cü ilin noyabr-dekabr aylarından birində xəbər gəldi ki, qərargah rəisi Nadir Qasimov səni çağırır. Qərargaha daxil olanda növbətçi dedi ki, komandırın otağına keç. Atamın kabinetinə kecdim, onu yataqda gördüm, ağızdan köpük gəldi. Bu, zəhərlənmə idi, onu zəhərləmişdilər. Gədəbəyin Poladlı kəndindən olan zabit həkim atama ilk yardım göstərdi. Şəmkirdən tibbi briqada gəldi. Yardım göstərdilər, atamı Şəmkirəki xəstəxanaya apardılar. 1 gün oradə, 1 gün də evdə yatanдан sonra yenidən hərbi hissəyə qayıtdı. Deyirdi ki, hərbi hissəni başsız qoya bilərəm, vəziyyət ağırdır. O dövrlərde Aslan Aslanov hərbi hissəyə gedib-gelirdi. Səfer Əbiyev nazir gedəndən az sonra qərargah rəisi Nadir Qasimovu özüne köməkçi apardı".


F.Rüstəmov deyir ki, C.Rüstəmov zəhərləndən sonra da im yanında olan 2 əsgəri uzaqlaşdırıb: "Həmin əsgərlər onun cəngüdenləri idi. Onları uzaqlaşdırmasının səbəbini demirdi. Amma təxmin eləyirdik ki, o, nə-

dənsə şübhələnir. Ola bilər ki, ona hədə-qorxu gelmişdilər. Atam heç nedən qorxan adam deyildi. Amma ətrafında olan kimsəyə ziyan dəyməsini də istəmirdi".

Komandırın maşınında partlayış...

F.Rüstəmov 1994-cü il martın 28-ni belə xatırlayır: "Ona sui-qəsd olan gün çoxlu müəmmələr olmuşdu. Atam heç vaxt həmin postu yoxlamağa getmir-di. Həmin gün onu ora təcili çağırıblar. O vaxt mən Şəmkirde idim. Dedilər ki, atana güllə atıblar. Mənə onun şəhid olduğunu demədilər. Evə gəldim, qonşu-

Şəhid komandırın oğlu davam edir: "Əgər mina yola basdırılsayı, həmin ağacın, ağacı dərtan traktorun onun üzərində keçməməsi mümkün deyildi. Üstəlik, atamın olduğu maşında 2 yanacaq çəni var. Hər çən 40 litr benzin tutur və 80 litr benzinlə maşın 800 kilometr yol qət edir. Belədə maşının arxa hissəsində 3 kanistr benzinin olmasında da müəmmələr. Həmin kanistrləri ora kim qoyub, bu gün də bilinmir. Partlayış zamanı maşında həmin kanistrlər dolu benzin də alışmışdı, atam ağır yanğı xəsəretləri də almışdı".



İşə cəlb edilən 2-ci müstəntiqin evi yandırılıb

F.Rüstəmov deyir ki, ermənilərin həmin yola mina qoyması sadəcə ağlaşımaz bir addım olardı: "Ermənin ora mina qoyması məntiqə uyğun deyil. Çünkü ora mina qoymulması küçəyə atılması kimi idi. Məntiq yox idi. İşə başqa bir müstəntiq cəlb etmişdilər. Sonradan bildik ki, onun evini yandırıblar. Bu gün iş dayandırılıb. Atama sui-qəsdin üstündən 21 il ölüb, bizi zərər-cekən kimi tanıyış cinayət işi ilə tanış etməyiblər. Atama sui-qəsddə ən çox şübhələndiyim şəxs Səfer Əbiyevdir. Atamı zəherlədilər, istədiklərinə nail olmadılar. 4 ay sonra atamı öldürdülər. Onu sui-qəsd nəticəsində öldürüb. Mən buna əminəm".

Sui-qəsddən sonra baş verənlər təsdiqləyir ki...

F.Rüstəmov deyir ki, atasına sui-qəsddən sonra baş verənlər də bu əminliyi artırır: "1994-cü ilin aprelində mərhum prezident Heydər Əliyev atama ölümündən sonra "Azərbaycan bayrağı" ordəni verilməsi haqqda fərman vermişdi. Ordenin təqdimetmə mərasımı 1995 və ya 96-ci ilə təsdiq etmişdi. Həmin vaxt Səfer Əbiyev artıq müdafiə naziri idi. Ordəni Heydər Əliyev anama təqdim etmişdi. Anam mərhum prezidentdən xahiş etmişdi ki, onu təklikdə qəbul edib döhləsin. Heydər Əliyev göstəriş vermişdi ki, anam qəbuluya yazılırlar. Anam qəbul getmişdi, Səfer Əbiyev və bir başqası orada anamın qoluna girib bir maşına öyleşdirməkə birbaşa "20 Yanvar" apartdırıb oradan da rayona yola salmışdır. Anam danışmışdı ki, atama sui-qəsddən sonra evimizə bir nəfər heyət yoldaşı ilə gəlib. Həmin şəxs deyib ki, işi aparan müstəntiqdir, yanındakı qadın isə həyat yoldaşıdır. Xahiş etmişdi ki, işin araşdırılmasını tələb etməsin. Demişdi ki, 3 oğlu var, onlar da, mən də yazığam".

F.Rüstəmov atasına qarşı sui-qəsdin araşdırılmasını və günahkar şəxslərin cezalandırılmasını tələb edir.

Şəmkirin tanınmış iş adamlarından biri Elpərest Həsənlinin Şəmkirin sabiq icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanova ittihamları haqqda yazmışdır. E.Həsənli A.Aslanovu 6 sui-qəsddə ittiham etmişdi. Həmin ittihamlardan biri əfsanəvi polkovnik Cahangir Rüstəmovla bağlı idi. E.Həsənli iddia edirdi ki, C.Rüstəmov Aslan Aslanovun eli ilə zəhərlənib, sonradan isə maşınına mina qoymaraq öldürülüb. E.Həsənli iddia edirdi ki, bu ölümlərə Aslan Aslanovun aidiyəti var. O, bu və digər ölüm işlərinin araşdırılmadığını söylemişdi.

■ E.MƏMMƏDƏLİYEV

P.S. Yazida adı hallanan hər kəsi dinişməyə, mövqeyini dərc etməye hazırlıq.




İşə araşdırın müstəntiq də sui-qəsd nəticəsində öldürülüb

C.Rüstəmovun oğlu deyir ki, maşına heç vaxt əlavə benzin qoymurdular: "Buna heç ehtiyac da yox idi. Hadisədə dərhal sonra komandırın maşının partladılmasını eşidən ətraf kəndlərde yaşanan 100-ə yaxın şəxs maşınlarla ora gəlib. Hadisə yerinə xabirlər. Xoş-zor ərazidə maşınları manevrə edib, maşınlardan düşən camaat ərazini qarış-qarış tapdalayıb. Amma nə baş verdi? Növbəti gün ora gedən Səbuhi adlı müstəntiq (Qazax qərnizonu hərbi prokurorluğunun əməkdaşı Səbuhi Lütfi oğlu Xasiyev - E.M.) hadisə yerində minaya düşüb öldü. Ona da sui-qəsd ediliblər. Müstəntiqin bir ayağını mina aparmışdı".

Müstəntiq maşında saat mexanizmlə mina partlamasını təsdiqləyen sübutlar tapıbmış!

F.Rüstəmovun iddiasına görə, müstəntiq illər hadisə yerini müayinə etmişdi: "O, ağızından qaçırmışdı ki, atamın olduğu maşında quraşdırılmış mi-nanın saat mexanizminin hissələrini tapıb. Partlayışın atamın olduğu maşının təkeri altında deyil, maşının içində baş verməsini təsdiqləyen delillər tapmışdı. Əgər partlayış maşının təkeri altında baş versəydi, təker, təkerin bağlılığı çulok (təkerin bağlılığı hissə) darmadağın olmalydı. Atamın maşının 4 təkerinin dördü de yerində idi. Həmin mina maşının içinde partlamışdı deyə maşının altın-də partlayışdan sonra elə də böyük olmayan bir quyu açılmışdı. Halbuki mina tankın tırtılı altında partlayanda tankı bir kənara tutulur. Müstəntiq o dövrə ağızdan söz qarışmışdı deyə onu da sui-qəsdlə aradan götürdüler, işin obyektiv araşdırılması əngelləndi".



Cahangir Rüstəmovun xətirə albomundan qeyd - Allah babamı vurarı öldürsün



Putin Baltik ölkələrinə hücum edərsə...

Hüseyibala SƏLİMOV

Ruslar ad qoymaqla, millətləri və torpaqları öz adı ilə çağırmaq üçün adətən özlərinə eziyyət vermirlər. Bizim əraziyə - Cənubi Qafqaza Zaqafqaziya deyirdilər. O dövlətlər ki, onlar haqqında indi bəhs etmək istəyirəm, onları da ümumi bir adla - Pribaltika deyə çağırırdılar...

İndi onları bir qədər qisaldılmış şəkildə - Baltika ölkələri adlandırmırlar. Açıqı o ölkələri görməmişəm - nə sovetlər vaxtı, nə də sonralar... Sovetlər vaxtı təcrübə keçmək üçün oralara - Estoniya, Astrofizika və Atmosfer Fizikası institutuna gedə bilərdim, amma Krimi da görəmək istəydim, ona görə də bu diyardan rəsədxanani - Krim rəsədxanاسını sedim...

Sonralar da tale üzümə gülmedi, oraları görmədim. Amma baltikalılar ilk tanışlığım Moskvadan başlamışdı. Görüşüm ilk baltikalı da Uldis adında bir oğlan idi. Bizim tələbə yoldaşımız idi. Tələbələr, xüsusən də onunla bir otağı bölüşən orta asiyalılar onu sevmirdilər. Deyirdilər ki, lovğadır, xəsisdir. Açıqı bu sözlərdə azacıq da olsa həqiqət vardi...

Amma hamı asiyalılar kimi olmalı deyildi ki? Ona görə də mən ona normal münasibət bəsləyirdim və düşünürem ki, bu, qarşılıqlı idi. Açıqı orta asiyalılar özləri bir qədər problemlə idilər - götürdüklərini qaytarmaq adətleri yox idi, yalnız nəse götürür, nəse isteyir, verməklə isə araları olmurdu...

Qərəz, sonra Bakı həyatı başladı. Və məlum proseslər vüsət aldı. İndi bu haqda nəse demək artıqdır, hamı hər şeyi bilir. Həmin üç respublikada cərəyan edən hadisələri acgöz-lükə izleyirdik...

Vitaustas Landsberqis az qala bizim kumirimizə çevrilişdi. Qərəz, Baltika ölkələri azad oldu. Sonra guya biz də azad olduq. Amma o vaxt mənim, necə deyərlər, "dalığım sancağı" - amerikalılar SSRİ-dən, xüsusən də M.Qorbaçovdan yalnız Baltik ölkələrinin azad olunmasını tələb edirdilər. O biri respublikalar haqqında isə heç səhbət də olmamışdı...

Hətta sonralar etiraf olundu ki, C.Buşa M.Qorbaçovun sualtı qayıdqak görüşündə də məhz Baltik respublikaları haqqında danışılmışdı. Məsələ bunda idki, ABŞ əvvəldən Baltika respublikalarının SSRİ-ye qatılmasını tanımamışdı, elə ilk şənəda onların azad olunmasını tələb etdi...

Düzdür, biz də deyirdik ki, guya Qərbin bize də dəstəyi vardi, neftə və daha ne bilim, neyə görə, guya ki, Qərb bize də dəstək verirdi. Amma bunlar hamısı nağlı idı...

Qərb bize dəstək versəydi demokratların hakimiyəti dövründə belimizə 907-ci düzəlişi yüksəkəndildər...

O düzəlişi ləğv etmek də olmadı, yalnız bir neçə ildən sonra-kicik Buşun hakimiyəti dövründə onun qüvvəsi dəyandırıldı. Qərəz, biz indi çox şey deyə bilərik. Amma həqiqət tamam başqadır...

Gələk mətbət üstünə. Bəlkə də oxucu düşünəcək ki, bir suala görə bu boyda giriş etmək neyə lazımdır? Sadəcə, istədik ki, müyyən təsəvvür yaradaq - yada salaq ki, latışlar, litvalılar və estoniyalılar kimdir, Rusiya onlardan ne isteyir?..

Qərəz, giriş də elə belə etmədik. ABŞ üçün də, Qərb üçün də Baltika ölkələri nə Ukraynadır, nə də keçmiş Zaqafqaziya...

Elə latışlar, litvalılar və estoniyalılar özləri də tamam başqa millətlərlər. Düzdür, oralarda da "beşinci kolon" və ya "geopolitik kontingent" var. Amma güman etmirik ki, onlar bir şey edər...

Bu ölkələr artıq Avropadır. Rusiya da bununla hesablaşmalıdır. Ona görə də oxuyanda ki, Rusiya Baltik ölkələrinə də müdaxilə edə biler, bu, mənə o qədər də inandırıcı görünür...

Düşünürəm ki, ora müdaxilə etmək üçün Rusiya da, Putin də ağlığını tamam-kamal itirməlidir, çünkü ora Ukrayna deyil. Bəli, indi çox küleklər eśib, indi çox şey deyib, çox yerdən peşmanlıqlı notları eşidir - sovet nostalgiyasına qapılanlar hər yerdə var... Amma inanmırıq ki, latışlar, litvalılar və estonlar arasında belələri çox olsun...

Bəli, etnik ruslar nəse istəyə biler. Amma son illərin külekleri onlardan da yan keçməyib, onlar da özlərini bir az avropanı hesab edirlər...

Ukrayna başqa məsələdir. Bu ölkə həqiqətən də qərbəndən və şərqdən ibarət olub. Bu ölkənin adamlarında, təbii ki, şərq bölgəlerinin adamlarında Rusiyaya meyl həmişə güclü olub. Təxminən bir il bundan əvvəl, Maydanda proseslər vüsət alarkən məni bir detal dəhşətli dərəcədə təəccübənləndirdi - məlum oldu ki, bu ölkə Leninin heykəlləri ilə doludur...

Bəli, Ukraynada bu heykəlləri bir il bundan əvvəl götürdürlər... Bəlkə hələ bir xeyli də qalıb...

Ona görə də Ukrayna ilə Baltik ölkələrini səhv salmaq lazımdır. Düşünürük ki, belə sehvi hətta Kremlin dəhlizlərinə də etmirlər...

Kəlbəcerin işgalinin 22-ci ildönümü ərafəsində bir sira məqamlar yenidən gündəmə gelib, tam yeni faktlar da ortaya çıxıb. Bunlardan biri də o dövrə Azərbaycanın Rusiya Federasiyasındaki səfəri olan Hikmət Hacızadənin Kəlbəcer əhalisini mühəsirədən çıxarmaq üçün Rusiya prezidenti Boris Yeltsindən vertolyot istəməsi barədə açıqlamasıdır.

Arif Hacılı da həmin günlərdə prezident Elçibeyin eyni məqsədə Türkiyədən - baş nazir Süleyman Dəmirəldən, Çeçenistan prezidenti Cövhər Duddyevdən vertolyot istəməsi barədə status paylaşıb. AXC hökumətinin baş nazır olmuş (*Kəlbəcer işğal olunan vaxt dövlət katibi id-i-red.*) Pənah Hüseyin həmin günləri bele xatırlayıb: "Kəlbəcer rayonu mənim də rəhbərliyində olduğum hakimiyət dönməndə işğal olunub və odur ki, bunda AXC iqtidarinin, o iqtidarda təmsil olunan hər kəsin məsuliyyət payı var. Dediñiz konkret məsələyə geldikdə isə bu barədə öncə də mərasiyalar gedib. Daha daqiqi, Türkiye və Süleyman Dəmirələ bağı və təessüf ki, daha çox Türkiyənin Qaraağ məsələsində Azərbaycana lazımi dəstək verməməsinə dəlil kimi xoşməramlı olmayan kontekstdə hallandırılıb. Hikmət Hacızadənin açıqlaması o cəhətdən əhəmiyyətlidir ki, məsələnin mahiyətinə aydınlıq getirməyə, başa düşməyə imkan yaradır. Mən həmin günlərdə Gəncə və Kəlbəcərdə olmuşam və bu səbədən vertolyotlar istənməsi ilə eləqədar təfərruat mənə məlum deyil. Kəlbəcərdə olduğum müddədə də Prezident Aparatı və prezidentlə eləqələrim Yevlax Kəlbəcər arasında uçan vertolyotlarla məni müşayiət edən mühafizə xidməti zabitləri vasi-

"Elçibeyin Dəmirəldən və Yeltsindən vertolyot istəməsinin başqa sebəbi var!"

Pənah Hüseyin: "Kəlbəcərdə kütləvi qırğınıq qarşısını almaq və dinc əhalinin evakuasiyası üçün prezident müəyyən addımlar atmalı oldu"



"Mən Kəlbəcəri axırıncı yaralı və yaşılılar təxliyə ediləndən sonra tərk etmişəm"

təsile göndərdiyim və aldığım yazılışa vasitəsilə mümkün olub. Odur ki, vertolyotlar istənməsi ilə bağlı təfərruat mənə məlum deyil. Lakin o dövrün mətbuatına baxılsısa, prezident Elçibey bilmirdimi ki, Türkiyədən vertolyot gönderilməsi, bu barədə müzakirələr aparılması, qərar verilməsi, qərarın icrası həftələr, aylar tələb edən məsələdir. Kəlbəcər kömək isə saatlar və gün məsəlesi idi. Yaxud bu vertolyotlar, rusların qoruduğu Ermenistan sərhənidən və ya İran sərhənidən qaldırılması haqqında fəaliyyəti haqqında təsəvvür yaranar. Yeni səhbət vertolyotdan getmirdi".

Pənah Hüseyin bildirir ki, vertolyot məsəlesi başlıca ola-

raq vəziyyətə diqqəti cəlb etmək üçün və ümumi bəyanatlar yox, konkret, real kömək istəmək üçün çəqiriş id: "Yoxsa Elçibey bilmirdimi ki, Türkiyədən vertolyot gönderilməsi, bu barədə müzakirələr aparılması, qərar verilməsi, qərarın icrası həftələr, aylar tələb edən məsələdir. Kəlbəcər kömək isə saatlar və gün məsəlesi idi. Yaxud bu vertolyotlar, rusların qoruduğu Ermenistan sərhənidən və ya İran sərhənidən hansı adla keçəcəkdi? Bu elə Çeçenistandan vertolyot gəlməsində eyni dərəcədə aiddir. Ona görə Hikmət Hacızadənin açıqlaması bu məsələyə işq salır.

Bu müraciətlərin faydasına gəlinə, eks-baş nazir deyir ki, bu məsələnin daha çox beynəlxalq əhəmiyyəti olub: "Milli Ordu və konülliər, men bu sırada Bakıda və Türkiyədə təhsil alan telebələrden ibarət konülliərin fedakarlığını xüsusi qeyd etmək istəyirəm, yüzlərlə şəhid bahasına ermənilər Qəmisi körpü həndəvərinə çıxdıqdan sonra dər bi keçidi 2 gün qoruya bildilər və həmin müddətdə dinc əhali Murov yolu ilə mühəsirəyə düşmədən rayon ərazisini tərk etdi. Söhbət 10 mindən çox inşəndən gedirdi. Bununla yanaşı, hesab edirəm ki, həmin kordonun qorunub saxlanmasında prezident Elçibeyin aparcı dövlətələrə apardığı işin və beynəlxalq amilin, o cümlədən Türkiyənin təzyiqlərinin də əhəmiyyəti olmamış deyil".

□ **Aygün MURADXANLI**

Politoloq vurguladı ki, dünya Dağlıq Qarabağın Azərbaycanın və beynəlxalq aləmin nəzarətindən kənarla qalan və bu səbəbdən çox təhlükəli terrorçuların yetişdirildiyi ərazi olduğunu fərginə varmalıdır: "Bu vəziyyətin aradan qaldırılması üçün ciddi addımları atmaqın vaxtı çoxdan çatıb. Yoxsa sonra Avropanın, ABŞ-in özü üçün başqarışına çevriləcək. Dağlıq Qarabağ nəzarət olunmayan bir ərazilərdir. Burada narkobaronlar var, Avropaya ötürülen narkotik madələrin bir çoxu ermənilərin işgali altındakı bu ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geleciyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşməlidir ki, onun üçün ciddi təhlükələrə dəri məhəmətli ərazilərdə yetişdirilir. Avropa bilməlidir ki, ermənilərin Dağlıq Qarabağı işğaldə saxlaması Avropanın geləcəyini terrorla təhdid etməklə yanaşı, narkotiklə zəhərləməklə də təhdid edir. Bax, bu nöqtəyi-nəzərdən NATO, Avropa İttifaqı başa düşm

Gənc Ümidçilər Gürcüstan parlamentindəki forumda çıxış ediblər



27-29 mart tarixində Gürcüstanın Kutaisi şəhərindəki parlamentində “Cənubi Qafqazın və Ukraynanın gənc siyasetçiləri”nin forumu keçirilib. Bu, sayca 3-cü belə toplantı idi. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşdığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Forumda Azərbaycanlılar iştirak edib. Ümid Partiyasının 15 nüfərdən 3-cü belə toplantı id. Tədbirin məqsədi, demokratikləşmə prosesi boyu regionun qarşılaşığı çətinlikləri, uğurları, eləcə də demokratiyanın gələcəyinin müzakirə edilməsi olub.

Bu səhifə Ümid Partiyası tərəfindən təqdim edilmişdir

diri Həcər Abbaslı ve Gənclər şöbəsinin müdürü Paşa Çıraqov təmsil edib.

Gender bərabərliyi şöbəsinin müdürü Həcər Abbaslı “Pul və siyaset” mövzusunda, Gənclər şöbəsinin müdürü Paşa Çıraqov isə “Qlobal inkişafın Cənubi Qafqaza təsiri” mövzusunda çıxış edib.

Qeyd edək ki, forumda Genişlənmə və Avropa qonşuluq siyaseti üzrə Avropa komissarı (2010-2014) Stefan Füle, Birləşmiş Krallığın Gürcüstandakı Səfiri Aleksandra Hall, Niderland Krallığının Gürcüstan və Ermənistan üzrə səfiri Hans P.P.M Horbax, NİMD Program Direktoru Pepijn Gerrits, NİMD-n Avropa qonşuluq və Avropa Birliyi üzrə baş məsləhətçisi Yan Marinus Viersma; NİMD program meneceri Xanım Lizzi Beekman və Azərbaycan, Gürcüstan, Ukrayna (yeni iştirakçı) və Ermənistanın müxalif və iqtidar partiyalarını təmsil edən 50 gənc siyasetçi iştirak ediblər.



Ümid Partiyası seçkilərə hazırlığı sürətləndirib

S ecki ili olduğu üçün Ümid Partiyası artıq hazırlanıqlara başlayıb. Təşkilatınma işləri davam etdirilir, yeni üzvlər qəbul olunur, yeni özək təşkilatları yaradılır, yerli qurumlar tədbirlər keçirir, partiya funksionerləri rayonlara səfər edir, habelə seçkilərlə bağlı yerli təşkilatlara tapşırıqlar verilir.

Bundan eləvə, parlament seçkilərində namizəd olacaq şəxslərin müvafiq dairelər üzrə seçki qərargahlarının formallaşması prosesi də aparılır. Ötən həftə də seçkilərə hazırlıqla bağlı partianın Nərimanov və Samux rayonları, Gəncə şəhər şöbələrinin məclisləri öz iclaslarını keçiriblər. Ölkədə və regiondakı ictimai-siyasi vəzyət, parlament seçkilərinə hazırlıq, seçkilərlə bağlı görülecek işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Her üç toplantıda Ali Meclisin sədri Rəfail Tağızadə və İcra Aparatının rəhbəri Taleh Əliyev iştirak ediblər. Partiya funksionerləri seçkiləre hazırlıqla bağlı yerli təşkilat fəallarına və məclis üzvlərinə tapşırıq və tövsiyələr veriblər.





"Mumu" nun müəllifi

Zamin HACI
 zaminhaci@gmail.com

Əcəb

bölgədə yaşayırıq. Bu ərazilərdə olanlardan heç şeytan da baş çıxarmaz. Hərçənd, nə ekibənsənə onu biçməlisen. Xiyar toxumu səpilən tarlada ananası bətəsi deyil ki?

Misal üçün, rayonlardan birində hüquqsunas vurub falçını öldürübür. Polisdə açıqlamasında qatil deyib ki, falçı mənə pis dua (bəddua) yazmışdı, işlərim düz getirmirdi, o üzdən vurdum öldürdüm.

Başqa nə cür olacaqdı? Hüquq deyilən şeyin "h" hərfindən də əlamət qalmayıb, ölkədə hüquqsunas hazırlayan fakültələr konkret alver, rüşvət yuvasıdır, hətta xəbəriniz olsun, Səyavuş Novruzov hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. Belə ölkədə hüquqsunas adlanan məxluq falçıya getməsin neyləsin?

O cümlədən, telekanalizasiyalar cin çıxardan, pir qayran, qulyabani minənlərin reklamı ile doludur. Millet də səhərdən axşamacan ağızını ayırb belə gic-gic şeylərə baxır, özü də olur həmin verilişləri hazırlayan idiotların tayı. Çoxdanıñ bu xarabada sosial müdafiə nazirinin funksiyasını "Ay Zaur" yerine yetirmiş. Həkim məsləhətlərini və xəstələrə diaqnozu Elgiz qoyurmuş. Mən televizora baxmadığım üçün bunları təze öyrənmişəm. Bu cür ölkədə duanın xarab olmasına görə adam öldürərlər.

Bir şeyximiz var, Allaha şükür, o da Yeməndən tutmuş İsrailə, Keniyadan Qrenlandiyaya qəder hər yerdən danışar, hamiya məsləhət verər, tək öz camaatımızdan başqa. Çünkü şeyx müdrik adamdır, bizim millətin dualıq olmadığını anlıyır. Başa düşür ki, bu camaatin, necə deyərlər, "iki daşı çatışır". Bir-birinə perpendikulyar qoyulan iki daşdan söhbət gedir.

İranda keçən il bir qadını... kişilərin voleyboluna baxmaq istədiyi üçün zindana salıbmışlar. İndi onu buraxıblar, camaat sevinir. Bizdə də "Eurovision" u bəyənmədiyi üçün tutulanlar var. Hələ qarşidan gelən başqa bir surrealist tədbir - Avropa Oyunları münasibəti ilə kimləri tutacaqlar, indidən deye bilmərik.

Bu cür boş, mənasız şeylərə görə insanların həyatını qaraldırlar. İrandan başqa bir tragikomik olay: bir adam uşağına Anar adı qoymaq isteyib, dövlət icazə verməyib. Deyiblər bu adın mənası yoxdur (Prinsipce, uşağın böyüyüb AYB sədri adasına oxşamaq ehtimalını nəzərə alsaq dövlətin qərarı dəstəklənməlidir). Ancaq İranda ümumən türk mənşəli adlara qadağalar varmış. Örnək üçün, bir nəfer oğluna Alp Orhan adı qoymaq üçün 7 ay əziyyət çəkmiş. İndi siz təsəvvür edin ki, bizdə də ərəb-fars adlarıni qoymaq dəbdədir. Örnək üçün, son illər uşaqlara qoyulan adlarda Əli, Yusif, Zəhra, Fatimə adları üstünlükde dir. Dindar cənub elə, guya sekulyar (dinin dövlətdən ayrı olduğu) şimal belə...

ARDNS-in prezidenti Rövnəq Abdullayevə "Şöhrət" ordeni verilməsi də bu yönələnlə anlamsız tədbirlər sırasındadır. Prinsipce, orden-medallar dövlət başçısının ixtiyarındadır, kimin yaxasına istəsə taxa bilər. Sözümüz bunda deyil. Həm də bu "Şöhrət" in konkret doğum günlərində hədiyyə, ənam, xələt kimi verildiyi çoxdan məlumdur. Ancaq bunu elə öz adı ilə versələr dünya dağılarmı? Yoxsa Rövnəq əkənin "Şöhrət" lənməsi fərmanında belə güləmli bir cümle yazılıb: "Azərbaycan neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə". Halbuki, Rövnəq əkə vəzifəyə gələndən Azərbaycan neft sənayesi həm obyektiv, həm subyektiv səbəblər üzündən dərənin dibine getməkdədir. Neft emalı zavodları aşınib, köhnəlib, dünya standartına cavab vermir, dənizdəki platformalar deşik vanna kimidir, günaşını yaşıq neftçilər suya düşüb ölürlər, ixtisarlar, dünya bazarında neftin ucuzlaşması, it-bata düşən "Nabukko" kimi projeler... Hansını yazasan, birdimi, beşdimi? Üstəlik, az-maz çıxan və neql edilən neftin də operatoru ingilislərdir. Klassik lətifədə deyilən kimi, "Mumu" nu Turgenev yazıb, heykəli Çexova qoyular.

Eyni məntiqlə deputatxana spikeri Oqtay Əsədova qədim Roma hüququnu inkişaf elətdirdiyi üçün "4-cü dərəcəli Kleopatranın burnu" medali vermək olar. Yumor hissi zəifdir, yoxsa verəndlər. Yumorun dibini Rövnəq əkə qaşıqlayıb aparıb.

Uzun sürən gərgin danışıqlar prosesindən sonra nehayət, İran və "altılıq" (BMT TŞ-nin 5 daimi üzvü + Almaniya) ölkələri arasında razılaşma əldə olunub. Razılaşma ilə bağlı ilk məlumat Almaniya XİN-in twitter səhifəsində elan olunub. Öz növbəsində İranın xarici işlər naziri Cavad Zərif özünün mikroblogunda yazıb ki, danışıqların gedisi zamanı "qərarlar tapılıb" və tərəflər təcili şəkildə layihə sənədinin hazırlanmasına girişməyə ha-

Bundan az sonra gecə danışıqların keçirildiyi İsveçrənin Lozanna Universitetində İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyaset məsələləri üzrə koordinatörü Federika Moquerini birgə metbuat konfransı keçirilib. AB xüsusi temsilcisi bəyan edib ki, danışıqlarda əldə olunan razılaşmaya əsasən İran'a qarşı sanksiyalar leğ olunacaq. Bundan sonra hər iki təref anlaşmanın detallarını açıqlayıblar. İranın İRNA Agentliyinin məlumatına görə, yayılan birgə bəyanatda mövcud həll yolları çərçivesində İranın nüvə programı ilə əlaqədar heç bir obyekti fəaliyyəti dayandırılmacaqq və İranın Nəfənz, Fordo, İsfahan və Ərək kimi bütün nüvə obyektlərində dinc məqsədi nüvə fəaliyyətləri davam edəcək.

Razılaşmaya İran daxilində uranın zənginləşdirilməsi programının davamına zəmanət verir və İran IR Yekun Müştərək Təşəbbüs Proqramının müddeələrinə əsasən nüvə stansiyalarının yanacağının təmin olunması üçün öz nüvə yanacağı sənayesini davam etdirəcək.

Həmçinin İran nüvə yanacağı obyektlərinin istehsalı və uranın satın alınması qarşılığında onun beynəlxalq bazarlara ixrac üçün zənginləşdirilmiş mövcud ehtiyatları ayıra biləcək.

Razılaşmaya əsasən Fordo nüvə obyekti modern nüvə və fizika tədqiqat mərkəzinə çevriləcək və həmçinin Fordo obyektiñin yanısı 5+1 Qrupunun bəzi ölkələrinin əməkdaşlığı ilə modern nüvə tədqiqatları və sənayə, kənd təsərrüfatı və tibb sahələrində önemli istifadəye malik davamlı izotoplari istehsalı üçün ayrılaçaq.

Bundan başqa, Ərək Ağır Su Tədqiqat reaktoru qalacaq və dizaynı yeniləşdirilərək yüksəldiləcək və modernləşəcək. O cümlədən İran şəffaflıq və etimadın yaradılması istiqamətində könülü şəkildə əlavə protokolu müvəqəqəti icra edəcək və bu protokolun təsdiqlənməsi prosesinin davamı olaraq, cədvəlin əsasında o, prezident və İslam Şurası Məclisinin səlahiyyətləri çərçivesində təsdiqlənəcək.

Və nəhayət, əldə olunmuş razılaşmaya əsasən yekun müştərək təşəbbüs programı təsdiqləndikdən sonra Təhlükəsizlik Şurasının bütün qətnamələri leğ olunacaq, Avropanın çoxərəfi və Amerikanın birtərəfi bütün maliyyə və iqtisadi sanksiyaları, o cümlədən bank, sigorta, investisiya və onuna əlaqədar bütün xidmətlər, neft, qaz, neft-kimya və avtomobilqayırma sektorlarına tətbiq olunan sanksiyalar dərhal leğ olunacaq.

Həmçinin İranın nüvə programı ilə əlaqədar hüquq və fiziki şəxslər, təşkilatlar, dövlət və özəl qurumlar, o cümlədən Merkezi Bank, digər maliyyə və bank müəssisələri, SWIFT, İran İsləm Respublikasının gəmiciylik və təyyarə, neft tankerlərinə tətbiq olunan sanksiyalar hərəkəfli şəkildə



mövqeyinin zəifləyəcəyindən narahatdır. Eyni zamanda ABŞ-da respublikaçılar İranla anlaşmaya qarşılardır.

Avropanın ölkələri ise bu vəziyyətdən, yeni Avropanın köhnə iq-tisadi tərəfdası olan İranla qarşı embargoların götürülməsindən çox məmənudurlar. Çünkü İran Avropa üçün böyük bazar olmaqla yanaşı, eyni zamanda Avropanın enerji təminatında mühüm rol oynayan bir ölkədir. Bu mənada, İran-Qərb anlaşması bir çox tərəflər üçün uğurlu, bir çoxları üçünse arzuolunmazdır.

Milli Strateji Düşüncə Mərkə-

İranla Qərbin tarixi anlaşmasının bəzi detalları - kim uddu?

BMT sanksiyaları da daxil olmaqla, İranla qarşı bütün embargolar leğ ediləcək, İslam Respublikası isə nüvə silahı proqramlarından imtina edir



dərhal leğ olunacaq. 5+1 Qrupuna üzv ölkələrin nüvə məsələsində yeni sanksiyalar tətbiq etməkdən əkinin üzrə öhdəlik götürüb.

Dünyanın önde gələn ekspertləri, media quruluşları yəzir ki, İran - Qərb (əslinde ABŞ) anlaşması bölgədəki siyasi mənzərəni və gedisiat kökündən dəyişəcək. Artıq anlaşmaya kəskin etiraz edən İsrail dövlətinin reaksiyası bu dəyişikliklərin anonsu da sayıla bilər.

Anlaşmanın Azərbaycanın taleyiinə də ciddi təsir edəcəyini iddia edən bəkili politoloqlar var. Onlar deyirlər ki, İranın Qərble birbaşa dialoqunun yaranması Azərbaycanın "demokratiya paytaxtlarındaki" əhəmiyyətini azaldır. Eləcə də neftin ucuzlaşmasını təsir etmək, Azərbaycanın galirlərini azaldır. İranda 30 milyon Azərbaycan türkü yaşayır. Tehranın qəlebəsi kimi təqdim olunan (əslinde də beledir) Qərble anlaşma milli azlıqlar istiqamətində həyata keçiriləsi islahatlıara da təsir edəcək, İranın tekratik rejiminin mövqelərini gücləndirəcək.

Ancaq təbii ki, bu sazişdən narazı olanlar da var. İlk növbədə İsrail və regionda ərəb rejimləri İranın bu anlaşmadan sonra mövqelərinin möhkəmlənəcəyindən endişələr. Hətta nüvə danışıqları gedisiyində İsrail və ərəb ölkələrinin rəhbərləri Vaşingtona təzyiq göstərməye çalışıb. Bundan başqa, İran hakimiyyəti daxilindəki mühafizəkar qruplar bu anlaşmanın Həsən Ruhaninin və bütün ölkələrində islahatçı komandanın mövqeyini möhkəmlədəcəyindən və eləcə də regional siyasetdə İranın

zinin rəhbəri İsa Qəmər Qərb-İran anlaşmasını mühüm siyasi hadisə kimi qiymətləndirir. Onun fikrincə, illi növbədə bu anlaşma regionu böyük bir təhlükədən xilas etmiş olur: "İranın nüvə silahı əldə etməsi çox ciddi qlobal bir təhlükə olmaqla yanaşı, Azərbaycan üçün de ciddi bir təhlükə idi. İranın nüvə silahı əldə etməsi Azərbaycanın suverenliyini əhəmiyyətli dərəcədə təhdid edə bilər. Bu baxımdan razılaşmanın əldə olunmasını müsbət dəyərləndirəm. Bunu Obama həkimiyətinin ciddi diplomatik uğuru hesab edirəm".

Bu hadisənin çox ciddi dəyişikliklərə gətirib çıxaracağı qeyd edən İ.Qəmərinin fikrincə, anlaşmanın əldə olunması qlobal və regional məqsədə təhlükəsizliyə xidmət edəcək, bir səra istiqamətlərdə, qüvvələr nisbətində dəyişikliklərə gətirib çıxaracaq: "Bu hadisənin mənfi tərəfləri haqqında da mülahizələr söylənilir haqlı olaraq. Ancaq düşünürəm ki, biz mənfi cəhətləri sadalamaqdansa, real olaraq razılaşmanın əldə olundığını qeyd etməliyik. İranın nüvə silahı yaratmayaçaq, ikincisi, İranla qarşı Qərbin sanksiyalarının aradan qaldırılacağı, üçüncü, İranın xüsusen də enerji sahəsində dünya iqtisadi sistemine yenidən dönməsi və digər məqamlar çox ciddi dəyişikliklərə səbəb olacaq. Bu dəyişikliklər artıq qəçiləz hal aldığı üçün Azərbaycan da bu gerçiklikdən edəcəyinə qərar vermelidir".

Qərb-İran anlaşmasının Azərbaycanın Qərbədə önenin azalması ilə bağlı iddiaların müyyən mənada həqiqəti eks etdiridəcək, İranın tekratik rejiminin mövqelərini gücləndirəcək, bu anlaşmaya eyni zamanda Azərbaycan üçün yeni imkanlar açır.

İ.Qəmərə görə, İranın nüvə məsəlesi diplomatiya tarixinə məraqlı bir proses kimi düşəcək: "Azərbaycan da dünyadan yenilənmə istiqamətindən düzgün nəticə çıxarıraq ölkəmizin demokratikləşməsi, azad dünya ilə əlaqələrinin gücləndirilməsi istiqamətində addımlar atmalıdır. Bu halda Qərb-İran anlaşması Azərbaycanın da maraqlarına köklü dərəcədə faydalı olacaq".

□ Kənan RÖVŞƏNOĞLU

Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun Azərbaycanlıların Federal Milli-Mədəni Muxtarıyyəti - "AzerRos"un Ağsaqqallar Şurasının sədrliyindən uzaqlaşdırılması ilə başlayan qalmaqla yeni mərhələyə daxil olub. Xatırladaq ki, yanvarın 17-də "AzerRos"un fəxri sədri Söyüń Sadıqovun rəhbərliyi ilə keçirilen növbədənkenar qurultayda A.Abbasovun dəstəyi ilə sədr olmuş Asif Məhərrəmov rəhbərlikdən uzaqlaşdırılıb, Ağsaqqallar Şurası sədri postu isə ümumiyyətlə lağv edilib.

A.Abbasovun nəzarətinə olan qrup isə fevralın 20-də Moskvada növbədənkenar qurultay keçirib. Qurultayda A.Abbasov və Rüstəm İbrahimbəyov "istəfa vermək niyyətində" olduqlarını deyiblər, amma nümayəndələr onları "fikirlərindən daşındırıblar". Beləliklə, Mehriban Sadıqovanı sədr seçdirən A.Abbasov faktiki azərbaycanlıların birləşdiyi ən iri diaspor təşkilatını parçalayıb.

"Federal Milli-Mədəni Muxtarıyyəti: birləşmənin və böhrandan çıxışın problemləri" mövzusunda dəyirmi məsanin iştirakçıları-Rusyanın Azərbaycan təşkilatlarının rəhbərleri prezident İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin müraciət ünvanlayıblar.

Müraciətdə deyilir ki, Azərbaycan vətəndaşı, "baş nazirin sabiq müavini Abbas Abbasov və ondan maddi cəhətdən asılı olan tərəfdəşəri" Rusiya Federasiyasının "Milli-mədəni muxtarıyyət haqqında" və "Xarici agentlər haqqında" federal qanunlarını kobud şəkildə pozaraq "AzerRos"u ələ keçirməyə çalışırlar: "AzerRos" fealiyyət göstərdiyi illər ərzində Rusiya Azərbaycan icmasını gücləndirə və vahid mərkəz ətrafında birleşdirə bil-

mışdır. Lakin Abbas Abbasov verdiyi sözlərini yerinə yetirmemişdir. Rusiya azərbaycanlılarının birləşdirilməsi və "AzerRos"la digər Azərbaycan təşkilatları arasında qarşıqliq anlaşıma mühitinin artırılması evzini, o, şəxsi siyasi məqsədləri namine fitnəkarlıq vasitəsilə təşkilatı parçalanma və münaqişə vəziyyətinə gətirib". Müraciətdə ən maraqlı məqam A.Abbasovun Rusiyada yaşayan azərbaycanlıları Azərbaycan prezidentinə qarşı təşkilatlaşdırması ittihamıdır: "Şəxsi məraqlarını rəhbər tutaraq ictimai təşkilatı siyasi bəyanatlar üçün platformaya çevirən Abbas Abbasov Rusiya azərbaycanlılarını sizə qarşı etibarsızlıq ifadə etməyə çağırır". Müraciətdə bildirilir ki, A.Abbasov təşkilatda avtoritar idarəciliq sistemini yaratmış və "AzerRos"u "cib" ictimai təşkilatına çevirmişdir. "28 fevral 2014-cü il tarixinde RF Ədliyyə Nazirliyini addadaraq, A.Abbasov tərəfdəşərləri ilə birgə "kağızda" "AzerRos"un qurultayını keçirib, bütün "xoşa gəlməyən" və "sözə baxmayan" regional təşkilatlar "AzerRos"dan çıxarılib. 2015-ci ilin əvvəlində təşkilatın tərkibində 40-dən çox Rusyanın Azərbaycan milli-mədəni

Abbas Abbasovun hakimiyyətə

Xəyanəti üzər çıxdı

Rusyanın Azərbaycan təşkilatlarının rəhbərlərinin prezident İlham Əliyevə müraciətində: "Abbas Abbasov Rusiya azərbaycanlılarını sizə qarşı etibarsızlıq ifadə etməyə çağırır"



Abbas Abbasov

muxtarıyyətindən cəmi 4-ü qalıb". Müraciətin sonunda deyilir: "Təessüf ki, A. Abbasov adınızdan istifadə edərək Azərbaycan icmasının nümayəndələrini aldadır və Azərbaycan hakimiyyətine qarşı etibarsızlıq yaradır. Rusiya Federasiyasının qanunlarını pozaraq dağıdıcı hərəkətləri ilə Azərbaycan icmasını parçalayan A. Abbasovla bağlı müvafiq tədbirlərin görülməsinə dair göstəriş verməyinizi xahiş edirik".

"Münaqişənin artmasının və yaranmış böhrandan çıxış yoluñun tapılması məqsədile biz Sizə RF vətəndaşlarının

Rusiya prezidentinə müraciətdə de maraqlı məqamlar yer alır. Müraciətdə bildirilir ki, "AzerRos"da yaranmış konfliktde A.Abbasov Dağıstanda kirayelədiyi dəstələrən istifadə edib: "Öz hərəketləri ilə A.Abbasov icma daxilindəki münaqişəni və "AzerRos"da parçalanmanı daha da dərinləşdirdi və çıxılmaz bir nöqtəyə getirdi".

"Yeni Müsavat" hələ ötən ay belə bir xəber yaymışdı ki uzun müddətdir hakimiyyətə əlaqələrini bərpa etməyə, dövlət başçısı ilə görüşmə üçün cəhdələr edən A.Abbasova birmənəli "yox" cavabı verilib. İyun ayında Avropa Oyunlarının açılışında iştirak etmek üçün Azərbaycana gəlməyi çox arzulayan sabiq

konstitusiya hüquqlarının qaranti kimi müraciət edərək, RF "İctimai təşkilatlar haqqında" və RF "Milli-mədəni muxtarıyyət haqqında" qanunlarının pozulması məsələsinin araşdırılması məqsədile aidiyəti hökumət təşkilatlarına, həmçinin milli siyaset məsələləri üzrə səlahiyyətli olan RF Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomed Maqomedsalamova və RF Ədliyyə Nazirliyinə "AzerRos" FMM-in feallarının iştirakı ilə iclasın keçirilməsinə dair göstəriş verməyinizi xahiş edirik" deyə, müraciətin sonunda bildirilir.

man etmir. Onun sözlerinə görə, belə dəvət olacağını gözləmir və praktikada belə hal olmayıb. KXCP sədrinin müavini Xəzər Teyyublu hesab edir ki, hər halda, bu cür qiymətləndirmek də olmaz. Onun sözlerinə görə, Putinin səfəri hər zaman əhəmiyyətli olub. X.Teyyubunun fikrincə, KXCP Rusiya prezidenti ilə görüşə hazırlır və Qarabağ namine müzakirələrə problem görmür: "Amma Rusiya iqtidarı ilə Azərbaycan müxalifəti arasında görüşlər olmayıb. Belə bir görüş olacaqsas, Azərbaycanın Qarabağ problemini müzakirə etmək olar. Demokratik parlament seçkilərinin keçirilməsi uğrunda mübarizə ərefəsində, o cümlədən Avropa Oyunları ərefəsində Putinin gəlisi inanmaq istərdik ki, Azərbaycan dövlətçiliyinə uğur gətirsən. Heç kəs Rusyanın əleyhine deyil. Sadəcə, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq bərabər səviyyədə olmalıdır. Amma imperialist maraqları varsa, xalqımız öz dövlət müstəqilliyi uğrunda mübarizəyə hazırlır".

□ E.SALAMOĞLU

Putin bu dəfə Bakıya nə ilə gəlir?

Sülhəddin Əkbər: "Geopolitik və hərbi-siyasi müzakirələrə keçid olacaq"

Rusiya prezidentinin yay aylarında Bakıya səfəri gözlənilir. Bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Putinin 2013-cü ilin avqustunda Bakıya səfəri prezident seçkilərinə təsadüf edirdi. Hərbi donanma ile gələn rus dövlət rəhbərinin səfərindən sonra Azərbaycanda demokratiya sahəsində vəziyyət bir qədər də pisləşdi. Hüquq müdafiəçilərinin həbsi dalğası, beynəlxalq institutların ölkədən çıxarılması, xaricdən maliyyələşən QHT-lərin bağlanması və s. prosesləri qeyd etmək olar. Putinin bu səfərindən sonra necə olacaq sualı da maraqlı doğurmaya bilmez.

Müsavatın başçan müavini Elman Fəttah Putinin səfərinin Azərbaycanda avtoritarizmə doğru daha bir addım olacağını proqnozlaşdırır. Başçan müavini rus prezidentinin səfərini arzuolunmaz hadisə kimi qiymətləndirir. Onun sözlərinə görə, heç bir demokratik təşkilat qəsbkar bir siyasi fiqurla görüşmək istəməz: "Putin dünya siyasetinin kabusuna çevrilib. Onun Bakıya səfəri Azərbaycanda ha-

Bu məsələlər müzakirə oluna bilər.

Azad Demokratlar Partiyasının sədri (AzDP) Sülhəddin Əkbərin sözlərinə görə, Putinin səfəri olacaqsa, yaranmış geopolitik və hərbi-siyasi vəziyyəti nəzəre alsaq, ciddi danışıqlar mümkündür: "Bu səfər baş tutacağı halda regiondəki vəziyyətdən çox asılıdır. Hazırda regionda vəziyyət tez-tez dəyişir. İranda əldə olunan razılıq da təsir edəcək. Rusyanın mövqeyini zəiflədəcək. İranın dünya neft bazarlarında yer alması, sanksiyaların aradan götürülməsi nəticəsində neftin qiyməti düşməlidir. İran-Amerika münəsibətlərinin yaxşılaşması da Rusiya üzərindən qurduğu siyasetə zərbe olacaq. Ukrayna böhranında da dəyi-

şiklik olacaq. Bu baxımdan regiondəki vəziyyət Azərbaycanla Rusyanın geopolitik və hərbi-siyasi müzakirələrinə keçid olacaq".

S.Əkbərin müşahidələri: "Ona görə, onsur da demokratik sahəsində vəziyyət ağırdir: "Rusiya ilə yaxınlaşdırıcaq. Vəziyyət daha da ağırlaşacaq. Hakimiyyətin geri addim atması görünmüür. Dağlıq Qarabağ və ətrafinda yaranmış vəziyyət, sülhməramlı qüvvələrin Qarabağa yerləşməsi də müzakirələr mövzusu olabilir. Rəsmi Bakı Kremli dənisiqlarda ehtiyatlı olmalıdır. Geri dönüşü çətin olan addim atmamalıdır".

AzDP sədri Putinlə müxəlifin görüşü olacağını gü-



Vladimir Putin

□ E.SALAMOĞLU

Aprelin 3-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Türkiyədən gəlmış qəzetçilərin və digər qonaqların da müşahidə etdiyi iclasda cari məsələlərin müzakirəsi zamanı növbəti mübahisə baş verdi. Deputat Fazail Ağamalı söz alıb dedi ki, Avropa Yay Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı böhtan, şər kampaniyası artır. F. Ağamalı deputatlara və mətbuata müraciətlə Azərbaycana qarşı yönəlmüş kampaniyaya qarşı ciddi fəaliyyətə çağırıldı.

Zahid Oruc diqqəti 22 martda ağ bayraq qaldırıb Azərbaycan tərəfə keçmiş erməni əsgərə calb etdi. "Andronik Qriqoryan dedi ki, bura keçmək istəyen çoxlu sayıda insan var, amma burda onları nə gözlediyini bilmədikləri üçün cəsəret etmirlər. Biz Ermənistana bir, Qarabağ ermənilərinə başqa siyaset yürütməliyik. Nəzərə almalyıq ki, hələ də silahlı eməliyyatda iştirak etməyən ermənilər var. Sabah ağ bayraq qaldıran növbəti erməniləri, o biri gün Azərbaycan Konstitusiyasını qəbul edən erməniləri qəbul etməyə hazırlıq? Ona görə də Azərbaycan Qarabağ ermənilərini Ermənistandan avanturasından xilas etməlidir".

Fazıl Mustafa 24 aprelə İrvanda yalançı erməni soyqrımıının 100 illiyinə həsr olunmuş tədbir keçiriləcəyini dedi: "Biz 24 aprelə öz cavabımızı verməliyik. Türkiyə hökuməti bu istiqamətdə ağıllı addım atdı. Mən təklif edirəm ki, biz də 24 aprelə Çənaaqqala zəfərinin 100 illiyini bayram edək. Bu, hem Türkiyə ilə həmrəylik olacaq, hem də soyqrımu iddialarına cavab olacaq. Çənaqqalada Azərbaycan minden artıq şəhid verib". F. Mustafa iki ölkənin Qarsda birgə hərbi təlimlərini keçirməye də çağırıb.

Iqbal Ağazadə prezidentin verdiyi efv fərmanına diqqət çəkdi: "Siyasi məhbuslardan 4-ü azad olundu. Çox istərdik ki, bu say artırılsın, Azərbaycanın dostu olmayanlar bu faktdan istifadə etməsinler. Ona görə də Avropa Oyunları öncəsi böyük amnistiya verilməsini istərdik".

Ağazadə dedi ki, Andronikə vətəndaşlıq pasportu vermək lazımdır: "Ermənilərə müraciət etmək lazımdır ki, kim isteyirse, būyurub keçsin, təhlükəsizliyi təmin ediləcək. Azərbaycan dövləti buna zətən hazırlır, bunu dəfələrlə bəyan edib. Azərbaycanda milli ayrı-seçkiliklə bağlı problem yaşınır. XİN, DİN, MTN bununla bağlı müraciət qəbul etməlidir ki, hətta vaxtı döyüslərdə iştirak etmiş adamlar sehvərini başa düşüb bu tərəfə keçsələr, onlar məsliyyətdən azad ediləcək".

Oqtay Əsədov isə "Qorxuram bundan sonra ermənilərin hamısı qəçqin statusu almaq üçün Azərbaycana gəslnər" dedi.

Elmira Axundova dedi ki, yay vaxtına kecid insanların səhətində ciddi problemlər yaradıb: "Artıq geddir, Rusiyada olduğu kimi biz də birdəfəlik bu məsələni həll etməliyik".

Xanhüseyin Kazımlı Türkiyə-Azərbaycan birliyini təqdir etdi, ermənilərin törtəndiyi soyqırıma qarşı birgə mübarizəni zəruri saidı.



sabati yüksək dəyərləndirib müzakirələrə ehtiyac olmadığını bildirdi. Ancaq təkidə söz istəyən **deputat Elmira Axundova** çıxış etdi. "Məcburi əməyə, o cümlədən uşaq əməyinin istismarına qarşı tədbirlər" bölümündə ilk dəfə olaraq polis orqanları tərəfindən keçirilmiş reydərlərdən, küçə həyatına məruz qalan, diləncilik edən, qeyri-qanuni qulluğa calb edilən 502 azyaşlıdan söhbət gedir" deyə, bildirdi. O qeyd etdi ki, hələ keçən il də "İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun hesabatında" məhz bu məsələləri diqqətə çatdırılmışdı: "Razılıq hissi ilə qeyd etməliyim ki, biz bakıllar son ildə polis or-

onda sakitcə dinləyək, səsimizi verək, çıraq gedək. Mənim insan alveri ilə bağlı çox ciddi təkliflərim var idi. Burada söhbət kimisə tənqid etməkdən getmir. Müzakirəyə yazılın deputatlara imkan yaradın, yaxud bütün hesabatları və bu barədə məlumatları birləşdirək bir iclasa verək getsin. Belə məclismi olar? Heç olmasa deputatların rəyini de soruşun".

Z. Əsgərov deputatin fikirləri ne bir daha etiraz etdi: "Sizin irad bildirməye hüququnuz var. Amma çıxışınızda məntiq yoxdur. Mən deputatlara müraciət etdim ki, təkid edən var? Təkcə Elmira Axundova təkid edib fikirlərini söylədi. Diger müzakirəyə yazılınlar çıxışdan imtina etdi. Bu nə

Parlamentdə söz

Üstündə dəvət düşdü

Ziyafer Əsgərovdan Fazıl Mustafaya: "Niyə çıxış etmədiniz? Mən sizin əlinizi də, səsinizi də görmədim. Torba atmaq lazım gələndə müraciət edirsiniz, ancaq belə məsələlərdə təkid etmirsiniz"

Məlahət İbrahimqızı bildirdi ki, bəzi rayonlar istisna olmaqla, yas mərasimləri artıq əsl İsləm ənənələrinə uyğun keçirilir: "Naxçıvan bir nümunədir". M. İbrahimqızı xeyir işlərə bağlı da parlamentin qanun qəbul etməsi ni təklif etdi: "Bu gün Azərbaycanda mümkin deylə ki, vətəndaş əvələnin 38-i qanunla öz büdcəsinə uyğun məclis keçirsin".

O. Əsədov dedi ki, Milli Məclis bəle bir qanun qəbul edə bilmez, etməyi də: "Qanun qəbul edə bilmərik ki, sən menyunu bəle yaz. Bu, insanların düşüncəsi, şüürlərə həll olunması məsəlidir".

Qəniro Paşayeva F. Mustafanın Çənaqqala zəfəri ilə bağlı təklifinə dəstək verdi: "Cənab prezident də 24 aprelə Çənaqqala zəfəri ilə bağlı Türkiyədəki tədbire qatılıcaq. Çənaqqala zəfərinin Azərbaycanda da yüksək səviyyə keçirilməsi zəruridir, ümidi edirəm ki, bu, həyata keçəcək".

Q. Paşayeva "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsini də bir daha gündəmə getirdi: "Azərbaycanda sonsuzluq 15 faizə çatıb. Boşanmaların 50 faizə qədəri övlad dünyaya gəlməmiş adamlar sehvərini başa düşüb bu tərəfə keçsələr, onlar məsliyyətdən azad ediləcək".

Q. Paşayeva "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsini də bir daha gündəmə getirdi: "Azərbaycanda sonsuzluq 15 faizə çatıb. Boşanmaların 50 faizə qədəri övlad dünyaya gəlməmiş adamlar sehvərini başa düşüb bu tərəfə keçsələr, onlar məsliyyətdən azad ediləcək".

Bundan sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini, general-leytenant Vilayet Eyvazov parlament qarşısında illik məruze ilə çıxış etdi. Bildirdi ki, 2014-cü ilde insan alverinə qurbanları kimi 54 fakt müəyyən edilib: "Bunlardan (51 qadın, 3 kişi) 37-ci Türkiye Respublikasına, 8-i Rusiya Federasiyasına, 6-sı Birleşmiş Ərəb Əmərliklərinə aparılıb, 3 əcnəbi (Rusiya Federasiyasının xüsusi tibbi məməbbənənər tehsil programına cəlb edilib, o cümlə-

san alveri məqsədile şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması ilə bağlı 3 fakt aşkarlanıb. Bu əməllerə görə 26 nəfər (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilib, insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 müteşəkkil dəstə zərərsizləşdirilib. Qurbanlarından 38-i sığınacağa yerləşdirilərək her birinə zəruri yardımçılar edilib, eləcə də təhlükəsizliyi təmin olunub. Bütləvlük də 54 qurban bərdəfələr məvənit verilib, 40-na Kəmək Fondu tərəfindən maddi yardım göstərilir, 24-ü təmən edilib, 30-u peşə kurslarına göndərilib". General bildirdi ki, həyata keçirilmiş profiliyət tədbirlərlə 34 qurban ailəsinə qaydırıb, sosial xidmətlər əhatə olunması üçün 36 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 28 qurban hüquqi və psixoloji yardım, həmçinin Səhiyyə Nazirliyinin xüsusi tibbi məməbbənənər təhsil programına cəlb edilib, o cümlə-

yanlarının diləncilik və dilənci-lər məbərəzini gücləndirilməsinin əyani şahidi olmuşuq. Həzirdə Bakı küçələri, trasları bu bələdan əhəmiyyətli dərəcədə azad olub. O cümlədən hesabatda da qeyd olunduğu kimi məktəblilər arasında xeyli sayda neqativ hallar aşkar edilib və qarşısı bu və ya digər vasitələrlə alınıb. Bununla belə, bir neçə təkliflə çıxış etmək istərdim. Ümidvarım ki, bu da ümumi məqsədə xidmet edəcək. Təklif edirəm ki, Cinayət Məccələsində azaşlıları, yetkinlik yaşına çatmayanları dilənciliyə məcbur etməyə görə cəza təyin edilsin. Əger belə maddə varsa, cəza sərtləşdirilsin".

İcləsə sədrlük edən Milli Məclis sədrinin birinci müavini **Ziyafer Əsgərov** bundan sonra hesabatı səsverməyə çıxarıb. Deputat Fazıl Mustafa elini qaldırıb təkidən söz istədi. Lakin vitse-spiker hesabatı səsverməyə təqdim etdi və məruze məqəbul sayilaraq qəbul edildi.

Növbəti məsələnin müzakirəsi zamanı yenidən söz alan F. Mustafa öz etirazını bildirdi.

"Milli koordinator burda çıxış etdi. Bizim bəlkə ona bir neçə dəyəri təklifimiz var idi. Bize təklifimizi verməyə imkan yaratmırız" deyə, o bildirdi. Bu fikirlər isə Z. Əsgərovun etirazına səbəb olub, bildirdi ki, bununla bağlı deputatlara məsələt olunub: "Niyə çıxış etmədiniz? Mən sizin əlinizi də, səsinizi də görmədim. Torba atmaq lazı gələndə məsələlərdə təkid etmirsiniz".

Elmira Axundova dedi ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı xüsusi əhəmiyyət kəsb edir: "Əger kənd təsərrüfatından səmərəli istifadə olunsa, Azərbaycan əhalisi kənd təsərrüfatından gələn gəlir hesabına yüksək səviyyədə temin oluna bilər. Bu istiqamətdə aparılan islahatların öz bəhrəsini verecəyini düşünüyəm".

Yekunda komitə sədri Eldar İbrahimov qanun layihəsinə bu qədər maraq göstərilməsindən məmənnunluğunu bildirdi və ilk oxunuşa layihə qəbul edildi. Bundan sonra deputat Vahid Əhmədov müəllifi olduğu və ikinci oxunuşa təqdim edilən "Reklam haqqında" qanun layihəsi barədə çıxış etdi.

□ Elşad PASASOV

Deputatlar Elman Rüstəmovu yenidən Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçdilər

qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılmasını təklif etdi.

Əhməd Veliyev Qazax rayonunun 7 kəndinin düşmən tərəfindən işğal olunduğunu, 5 kəndinin daimi atəş altında qaldığını deyib. Rayonun durumundan danışdı.

Milli Məclisin iclasında Mərkəzi Bankın İdarə Heyətinin

nın bir vətəndaşı) ölkə daxilində istismara məruz qalıb. Müvafiq cinayətlərdə təqsirləndirilərək haqqında axtarış elan olunmuş 25 şəxsden 12-si tutularaq istintaq və məhkəmə organlarına təqdim edilib. Hesabat ilində həyata keçirilmiş emalıyyat-profilaktik tədbirlərlə 2013-cü ilə müqayisədə 21 faiz çox və ya 97 insan alvari, 4 məcburi əmək, habelə in-

dən 5-i "Azərbaycan Uşaqlar Birliyi" İctimai Təşkilatının müvəqqəti siyinacığına yerləşdirilib. Müvafiq tədbirlərlə, həmçinin ictimai məneviyyat əleyhinə olan 183 cinayət aşkarlanaraq 115 nəfər məsuliyyətə cəlb olunub, 571 qadın barəsində inzibati tədbirlər görürlüb.

Mərzedən sonra söz alan **deputat Elton Məmmədov** he-

"Bankların müşterilerine təklif etdiyi kredit faizləri arasdırılacaq". Bunu Milli Məclisin İqtisadi siyaset komitesinin sədri Ziyad Səməzdəzə yeni iqtisadi çağrışlarla bağlı tədbirdə bildirib. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən banklara tövsiyə edib ki, kredit faizləri aşağı salın. Komite sədri bildirib ki, AMB kredit faizlərinin dərəcəsini banklarla müzakirə edəcək.

"Bankların müşterilerine verdiyi kreditlərin faiz dərəceləri rentabelli səviyyəyə gətiriləcək. Bu addımlın məqsədi əhalinin yüksək kredit faizlərinə görə çətinlik çəkməsinin qarşısını almaqdır", - deyə o, qeyd edib.

Qeyd edək ki, Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov da bir neçə gün önce mətbuata verdiyi açıqlamada faiz dərəcələrinin aşağı səviyyəyə salınmasına üçün işlər görüldüyünü bildirmişdi.

Ekspert Vüqar Bayramovun sözlerinə görə, Mərkəzi Bank sədrinin dollarla götürülen kreditlərə faiz endirimlərinin tətbiqi ilə bağlı banklara tövsiyəsi borcluların ödəmə qabiliyyətine hələlik təsir göstərmir: "Səbəb sadədir: eksər bankların təklif etdiyi 2 və ya 3 faizlək endirimlər borcluların "dərdində çare" deyil. Təbii ki, dollarla götürülen kreditlərlə bağlı istenilən addım hər iki tərifin bankların və müştərilərin maraqlarına uyğun olmalıdır. Cox sadə misal: manatın məzənnə-

Kredit faizlərinə arasdırılacaq

Eksperthin fikrincə, Elman Rüstəmovun xeyli ümumi olan müraciəti bankların faiz dərəcələrinin aşağı salınmasına gətirib çıxarmır...



si yüksək olan zamanlar 500 dollar aylıq kredit borcu olan şəxsin aylıq ödənişi 390 manat idası, indi yeni məzənnə ilə həmin borclunun aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndəs 135 manat artıq aylıq vəsait ödəməlidir. Təbii ki, banklarda da əsas gelir mənbələrindən biri xaricdən və ya bəyənəkalq maliyyə qurumlarından alınan kreditlərdir. Həmin kreditlər isə xarici valyuta ilə ödəni-

lib. Deməli, məzənnənin neçə olmasından asılı olmayaraq banklar da öz borclarını xarici valyuta ilə geri qaytarmalıdır.

Buna görə də, indiki məqamda daha uyğun yol dollar ile götürülen kreditlər üçün faizlərin aşağı salınmasıdır. Onsuz da ölkəmizdə kredit faizləri yüksəkdir və onun müştərinin ödəmə qabiliyyətine təsir edəcək səviyyədə aşağı salınması onların likvidliyinə ciddi mənfi təsir göstərməyəcək".

Eksperthin fikrincə, E.Rüstəmovun xeyli ümumi olan müraciəti isə bankların faiz dərəcələrinin, demək olar, aşağı salınmasına gətirib çıxarmır. Buna görə də əslinde Mərkəzi Bankın dollarla götürülen kreditlərə faiz güzəştlərinin tətbiq edilməsi üçün aşağıdakılardan həyata keçirilməsinə ehtiyac var: "Əvvələ, Mərkəzi Bankın belə güzəştlərin tətbiq edilmesi üçün banklara rəsmi ve yazılı tövsiyə məktubu göndərməsinə ehtiyac var. Baş bankın idarə heyətinin göndərəcəyi məktubda faiz dərəcələrinin aşağı salınmasının bütün banklara tövsiyə olunduğu bildirilməlidir. İkincisi, tövsiyə məktubunda kreditlər üzrə tövsiyə edilən faiz endirimlərinin intervalları qeyd edilməlidir. Məsələn, indiki halda kredit faizlərinə ümumi faizin 30 faizi həcmində güzəştin edilməsi mümkünür. Yəni əgər istehlak krediti illik 28 faizle verilibsə, o zaman həmin kredit faizi 16,7 faizədək aşağı salına bilər. Bu zaman

sözügedən kredit üzrə 9,3 faiz güzəşt tətbiq edilmiş olur. Bu isə həm kommersiya banklarının mənfeət əldə etməsinə, həm də müştərilərin ödəmə qabiliyyətinin normallaşmasına imkan verə bilər".

V.Bayramov qeyd edib ki, bütövlükdə Mərkəzi Bankın kommersiya banklarına dollarla kredit götürürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılması və həmin vətəndaş-

ıar üçün aylıq kredit faizlərinin tövsiyə edilən həddə aşağı salınması ilə bağlı tövsiyə məktubu göndərməsi problemin xeyli yumşalmasına səbəb ola bilər: "Bununla dollarla olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etmək onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq və bankların da likvidliyinin qorunub saxlanmasına mümkündür".

□ RÖYAK



Leyla Yunus Penitensiar Xidmət Rəhbərliyinə təşəkkür etdi

Başqan müavininin ailəsi ilə görüşünə icazə verilmir; Pərviz Həşimlinin səhhətində problemlər yaranıb

Sülhəvə Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Penitensiar Xidmət və Bakı İstintaq Təcridxanasının rəhbərliyinə təşəkkür edib. Bunu müsavat.coma aprelin 2-də hüquq müdafiəçisi ilə görüşən Elçin Qəmərov dedi: "Mətbuat vasitəsilə Leyla xanum Penitensiar Xidmət və Bakı İstintaq Təcridxanasının rəhbərliyinə minnətdarlığını bildirir ki, onun müitäyinə olunmaq xahişinə derhal icazə verildi. Səhəri gün göz həkimi ilə təmin edədilər. Ədliyyə Nazirliyinin həkimlərinin obyektiv diaqnoz qoymalarını təqdirəlayiq hesab edir. Onlara minnətdarlığını bildirir. Təbii ki, biz biliyrik həbsxana şəraitində bunun müalicəsi qeyri-mükündür. Bunun üçün orqanızın tam bərpası lazımdır. Bu isə azadlıqda mümkündür".

Müsavat başqanının müavini Fərəc Kərimli və qardaşı Sirac Kərimlinin yaxınları ilə görüşünə maneələr yaradılır. Novruzdan sonra onlar valideynləri ilə görüşə bilməyiblər. Kərimli qardaşlarının atası Raqif Kərimli oğulları ilə telefon vasitəsilə əlaqə saxladıqlarını söyledi: "Hazırda görüşə icazə verilmir. Aprelin 2-də telefonla danışdıq. Hər şey qaydasındadır. Sonuncu görüş zamanı həyat yoldaşım fikrili olaraq içəri telefonla keçmişdi. Ondan sonra görüş verilmir. Yoldaşımın şəxsiyyət vəsiqəsi də alınışdı. Ədliyyə Nazirliyinə sənədi görmək üçün dəvət ediblər".

Müsavat başqanının həbsdəki digər müavini Tofiq Yaqublu aprelin 3-də ailəsi ilə telefon vasitəsilə danışıb. Başqan müavini səhhəti və saxlanma şəraitinin normal olduğunu bildirib. REAL hərəkatının sədri İlqar Məmmədovun da vəziyyəti normaldır. Aprelin 4-də ailəsi onunla görüşəcək.

Həbsdəki jurnalist Seymour Həzinin hazırlıda hökmədən verilən apelyasiya şikayəti üzrə məhkəmə bitməyib. Şikayət üzrə ilkin məhkəmə hazırlıq iclası keçirilib. Onun atası Məşgül Həziyev oğlu ilə görüşə icazə verilməməsindən şikayətləndi: "Tez-tez əlaqə saxlayıraq. Vəziyyəti yaxşıdır. Amma görüşə icazə verilmir. "Zon" a gedəndən sonra görüş verilecəyi deyilir. Mütəmadi telefon əlaqəsi saxlayıraq. Bu ayın 14-də növbəti proses olacaq. Eyni məhkəmələrdir. Ssenarıller üzərində qurulub. Başqa bir problemi yoxdur".

Həbsdəki digər jurnalist Pərviz Həşimlinin səhhətində problemlər yaranıb. Vəkil Bəhrəz Bayramov yaxın günlərdə jurnalistlə görüşəcəyini bildirdi.

NIDA-ci gənc Rəşadət Axundovun həyat yoldaşı Türkən Hüseynova heç bir yeniliyin olmadığını, vəziyyətinin yaxşı olduğunu söylədi.

□ Cavanşir ABBASLI

Bakıda Qadın Forumu keçirildi

Səfir: "Qızlar təhsil almmalıdır ki, ən azından geləcəkdə həyat yoldaşlarından iqtisadi asılı olmasınlar"

Rasional İnkışaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) təşkilatçılığı ilə Qadın Forumu keçirilib. Tədbir 2010-cu ildə yaradılan simvolik Qadın Parlamentinin işinin nəticələri və 2015-ci ilin mart ayında qadınlar qarşı ayrı-seçkiliyin aradan Qaldırılması üzrə BMT-nin müvafiq Komitəsi tərəfindən hazırlanın yekun şəhərlər və tövsiyelər həsr edilib. Tədbirin Asiya İnkışaf Bankının Azərbaycandakı direktoru Ollo Norojono, Fransanın Azərbaycandakı səfiri cənab Paskal Mönye, hüquq müdafiəçisi Novella Cəfəroğlu, "125-lər" Siyasi Klubunun sədri İlhamiyə Rza və bir səra qadın təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Forum Rasional İnkışaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhəl İsmayılovanın çıxışı ilə başladı. Ş.İsmayılova bildirdi ki, tədbirin keçirilməsində əsas məqsəd qadınlara qarşı ayrı-seçkiliyə dair BMT Komitəsinin sənədi üzrə maraqlı tə-



rəflərin həssaslığının artırılmasına dövrə (2009-2014) CEDAW ilə bağlı tam dövriyyədə iştirak edən bir təşkilat olaraq Konven-

siyanın həyata keçirilməsinin monitoringi, kölgə hesabatının təqdim olunması, vəkillik, həmçinin əməkdaşlıq və həmərəlik səyələri üçün bir sıra təşəbbüsərin mülliifidir. Daha sonra Asiya İnkışaf Bankının Azərbaycandakı direktoru cənab Ollo Norojono və Fransanın Azərbaycandakı səfiri cənab Paskal Mönye çıxış edərək qadınların ölkənin siyasi, iqtisadi və sosial sahələrində danılmaz töhfələrini vurguladılar və gender bərabərliyinin de-faktō bərqərar olmasına zəmin yaradılacağına ümidişlərini ifadə etdilər. **Səfir Paskal Mönye** bildirdi ki, qadınlar üçün ən vacib məsələ təhsilsidir: "Qızlar təhsil almmalıdır ki, ən azından geləcəkdə həyat yoldaşlarından iqtisadi asılı olmasınlar. Qız uşaqlarının təhsil alması eyni zamanda anaların boynuna düşən ən mühüm öhdəciliyidir. Təhsilli xanım çətinliklərin öhdəsindən gəlməyi daha yaxşı bacarırlar. Buna görə də çalışmaq lazımdır ki, daha çox bu yöndə işlər aparılsın".

Sonra 2015-2018-ci illerde CEDAW-un həyata keçirəcəyi monitoring, hesabat vermə və vəkillik strategiyaları, həmçinin CEDAW-un icrası ilə bağlı Azərbaycanda maraqlı tərefərin rolları ilə bağlı müzakirələr aparıldı. Daha sonra Qadın Parlamentinin üzvləri Azərbaycanın 2009-2014-cü illər üzrə CEDAW layihəsinə verdiyi töhfələrinə görə RİQC tərəfindən xüsusi tablolara təltif olundu. Tədbirin sonunda Qadın Parlamentinin "Birlikdə İşçiləndirəq" adlı flaşmobu təşkil olundu.

□ Xalidə GƏRAY



Cemil Həsənli



Cingiz Abdullayev

Bu günlerde Azərbaycan Yaziçilərinin adı bir neçə situasiyaya göre mətbuatda tez-tez hallanır. Bunlardan biri AYB üzvü olan Milli Şuramın sədri Cemil Həsənliyə qarşı, elə AYB-yə görə edilən hücumlardır. Xatırladaq ki, postmodernist yazar Seymour Baycan gəncləri Milli Şuramın 5 aprel təxələsi təyin etdiyi mitinqə qatılmamağa çağırıb.

O, bunu mehz C.Həsənlinin AYB üzvü olmasına etiraz əlaməti olaraq deyib və "qoy AYB üzvləri bu mitinqdə iştirak etsin" deyib. Bugündən AYB-nin adının mediada çox hallandırılmasının daha bir sebəbi isə qurumun katibi Cingiz Abdullayevin "Neftçi" komandası Müşahidə Şurasının sədri seçilmesidir. Bir sözə, həm siyasetə, həm de futbolu lider yekitişdirən bir qurum medianın, icimaiyyətin diqqət mərkəzindədir. "Yeni Mütəsəvət" da bu tarixi anı nəzərə alıb, Azərbaycan Yaziçilərinin keçdiyi tarixi yol, rəhbərləri, ümumən bu struktur haqda dosye hazırlayıb.

Azərbaycan Yaziçilər İttifaqı (*ilk vaxtlar belə adlanırdı*) 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yaziçilərinin I qurultayında yaradılıb. O vaxta qədər Azərbaycan yaziçiləri

Siyasetə və futbolu idarəverən qurum: kimlər geldi, kimlər keçdi?

Azərbaycan Yaziçilər Birliyi 1934-cü ildən bu günə qədər...

lər", "Oktyabr alovları" alma-

naxları ve ayrı-ayrı məcmüələr edəbiyyatın təbliğine, kültəvi surətdə yayılmasına xidmet edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yaziçilərinin birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat etrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yaziçilər Cəmiyyətinin müvəqqəti idarə heyəti yaradıldı. Bakıda Ümumazərbaycan yaziçilərinin birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağırıldı.

AYB-nin sədrləri və onların quruma rəhbərlik etdiyi ilərin ardıcılığına diqqət yetirək:

1938-1939 Rəsul Rza
1939-1940 Süleyman Rəhimov

1941-1944 Səməd Vurğun
1944-1945 Süleyman Rəhimov

1945-1948 Səməd Vurğun

1948-1954 Mirzə İbrahimov

1954-1958 Süleyman Rəhimov

1958-1965 Mehdi Hüseyn

1965-1975 Mirzə İbrahimov

1975-1981 İmran Qasımov

1981-1986 Mirzə İbrahimov

1986-1987 İsmayılli Şikili

1987 Anar

Sözügedən qurumun Naxçıvan, Qazax, Qarabağ, Quba, Gəncə, Lənkəran, Sumqayıt, Şirvan, Şəki, Mingəçevir, Aran, Moskva, Borçalı, Göyçə-Zəngəzur bölgələri fəaliyyət göstərir

AYB-nin üzvlüyünə qəbul qaydalarına gelinçə, peşəkar ədəbi yaradıcılıqla məşğul olan hər bir şəxs Azərbaycan Yaziçilər Birliyinə üzv qəbul olmaq üçün birinci katibə ərizə ilə müraciət etmelidir. Birinci katib həmin müraciəti katibliyin təqdimatı ilə idarə Heyətinin formalasdırığı ekspertlər qurumuna təqdim edir. Ekspertlər qurumunun rəyi İH-yə təqdim olunur və İH həmin şəxsin üzvlüyə qəbul məsələsini sadə səs çıxluğu ilə həll edir.

Bundan sonra birləşir üzvləri üzvlük haqqı verməkdən azadır. Azərbaycan Yaziçilər Birliyinin hüdudlarından kənarda yaşayan, ədəbiyyati qarşısında xüsusi xidmetləri olan yaziçi AYB üzvü seçilib. Fəxri üzvlüyə qəbul Azərbaycan Yaziçilər Birliyi rəhbər orqanlarının - katibliyinin, ya-xud İH-nin qərarı ilə həyata ke-

çirilir. Qurumun fəxri üzvü Azərbaycan Yaziçilər Birliyi üzvlərinin bütün hüquqlarına malik olsa da, birləşir rəhbər orqanlarına seçilmək hüququ yoxdur, rəhbər orqanlarının qərarı olmadan Azərbaycan Yaziçilər Birliyinin məhəlli şöbəsini yaratmaq hüququ yoxdur və üzvlük haqqı verməkdən azadır.

Azərbaycan Respublikasını tərk edən Azərbaycan Yaziçilər Birliyinin hər bir üzvünün bu təşkilatın üzvü qalmaq hüququ var.

Azərbaycan Yaziçilər Birliyinin ali orqanı qurultaydır. Qurultay beş ildən bir çağırılır. Qurultay nümayəndələri idarə Heyətinin (Məclisin) tərkibini müəyyən edir. İdarə Heyətinin (Məclisin), Ağsaqqallar Şurasının üzvləri, Yaziçilər Birliyinin sədri və katibləri, Gənclər Şurasının üzvləri yerli bölmələrin və seksiyaların rəhbərləri qurultay nümayəndələri hesab olunurlar. Digər nümayəndələr - şeir, nəşr, dramaturgiya, tərcümə, təqdim, tərcümə, uşaq ədəbiyyatı

seksiyalarının ayrı-ayrı keçirilən ümumi yığıncaqlarında, eləcə də Naxçıvan Yaziçilər Birliyinin, yerli bölmələrin toplantılarında seksiya və bölmə üzvlərinin sayına görə beş nəfərdən biri kimi seçilir.

Qurumun sədri Yaziçilər Birliyinin işinə ümumi rəhbərlik edir. İcra Aparatı katiblərdən və şöbələrdən formalasdırılır. Məsələn, birinci katib İcra Aparatına rəhbərlik edir və sədr vəzifələrini müvəqqəti icra etmədikdə onu əvəzleyir. Katiblər bölgə qurumlarının və Azərbaycan Yaziçilər Birliyi strukturuna daxil olan qurumların, seksiyaların, redaksiyaların işini əlaqələndirir, müxtəlif tədbirlər keçirir, layihələr hazırlayırlar, xaricdə fəaliyyət göstərən qurumlar və beynəlxalq təşkilatların müvafiq strukturları ilə əlaqələr qurur, bu istiqamətdə tədbirlər hazırlanır. Katiblər İcra Aparatı, seksiyalar, redaksiyalar, bölmələr, xarici əlaqələr, gənclərle iş və maliyyə-təsərrüfat işlərinə nəzəret edir.

□ SEVİNC

qarşısında heç bir öhdəliyimiz yoxdur. Öhdəlik götürüb qatılmayanızaq, onda niyəsiniz izah etməli olacaqdır. Belədə isə qatılmamağımız deyil, qatılmamağımız "niyə?" sualını doğurrasıdır".

NIDA üzvü Zaur Qurbanlı bildirdi ki, şəxsən bu aksiyaya qatılmayacaq. Amma müsahibimiz idarə Heyətinin mövqeyini açıqlamaq səlahiyyətinin olmadığını vurğuladı.

NIDA İH üzvü Rəhman Məmmədli isə dedi ki, Milli Şuramın 5 aprel mitinqi idarə Heyətində müzakirə olunub. Müsahibimizin sözlərinə görə, təşkilat olaraq mitinqə qatılmamaqla bağlı qərar verilib: "Amma üzvlərimizin iştirakı sərbəstdir. İstəyənlər iştirak edəcək. Qatılmama səbəbimiz mitinq qərarının indiki məqamda düzgün olmamasıdır. Hesab edirik ki, hakimiyət qiyət artımının karşısını indilik almağa çalışır. Beləliklə, xalq bahalaşmanı ciddi hiss etmir. Ancaq bir müddət sonra bunun karşısını almaq mümkün olmayacağından emin olsun."

REAL hərəkatının üzvü, eks məclis sədri Erkin Qədirli "Yeni Mütəsəvət"ə açıqlamasında bildirdi ki, 5 aprel mitinqinə qatılmayacaqlar. Müsahibimiz dedi ki, bunun C.Həsənlinin təşkilatın ünvanına söylədikləri ilə əlaqəsi yoxdur: "Cemil Həsənlinin sözlərinin "təşkilatımızın ünvanına" söyləndiyini hesab etmirik, Milli Şuramın içində olan vəziyyətə bağlayırıq. Qatılmamağın səbəbi olmur ki. Bu, bizim təşkilati azadlığımızdır. Milli Şura

Bu məqsədlə mitinq başlamazdan 30-40 dəqiqə əvvəl, adam az olan vaxt etrafındaki hündür mərtəbəli binanın damından kameralı ilə çəkilmiş meydandan görüntüsü "Mitinq "quş uçuşu" məsafəsindən" adı altında bizim çox hörmət

REAL və NIDA Milli Şuramın 5 aprel mitinqinə qatılmayacaq

Erkin Qədirli: "Milli Şura qarşısında heç bir öhdəliyimiz yoxdur"

Rəhman Məmmədli: "Mitinq qərarını indiki məqamda düzgün hesab etmirik"



Xəber verdiyimiz kimi, Milli Şuramın sədri Cemil Həsənlinin "Azadlıq" qəzetinə müsahibəsi birmənalı qarşılıqlı. C.Həsənli müsahibəsində "NIDA"çı gəncləri və REAL-in icra katibi Natiq Cəfərlini tənqid edib: "Cox təessüf ki, biz yalnız hakimiyətdən deyil, dostlarımızdan da zərbə alıq. 15 mart mitinqinin qarşısını almaq mümkün olmaya, xüsusi xidmət orqanları onun effektini azaldan təxribatla el atılar."

Bu məqsədlə mitinq başlamazdan 30-40 dəqiqə əvvəl, adam az olan vaxt etrafındaki hündür mərtəbəli binanın damından kameralı ilə çəkilmiş meydandan görüntüsü "Mitinq "quş uçuşu" məsafəsindən" adı altında bizim çox hörmət

gələndən sonra qatılmamağımız deyil, qatılmamağımız "niyə?" sualını doğurrasıdır".

□ Sevinc TELMANQIZI



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Dağlıq Qarabağa dair sülh danışıqları prosesində böyük pauza dövrü davam edir. Bəzi nikbin ekspertlər görə, cəbhədə vaxtaşırı ciddi eskalasiyalarla müşayiət olunan bu "taym-aut" uydurma erməni soyqırımı iddialarının 100-cü ildönümündən sonra başa çata ve nizamlama prosesində yenidən hərəkətlilik özünü göstərə bilər.

Bələ bir ümidi yaranan amillərdən biri də Fransa prezidenti Fransua Ollandın aprelin 24-ü saxta soyqırım tədbirlərindən dərhal sonra - ertəsi gün Bakıya gəlməyi planlaşdırırdı. Xəbər verildiyi kimi, Ollanda İrəvan və Bakıda münaqişənin dinc nizamlanmasına yönəlik əvvəlki səylərini davam etdirmək niyyətindədir.

Hətta belə xəbər də keçib ki, Bakı və İrəvan görüşləri prezidentlərin aprelin axırı üçün növbəti Paris görüşünü təşkil elemek niyyəti güdür. Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin sonucu görüşü məhz Fransa paytaxtında, Fransua Ollandın bölgəyə səfərindən az sonra təsadüf elemişi.

Hərgah, Yelisey sarayında çoxərəfli formatda baş tutan görüşün yekun ilə bağlı heç bir sənəd, ortaq bəyannamə qəbul edilməyib, ancaq belə görünür, rəsmi Paris bu yondə cəhdlərini davam etdirmək də israrıdır. Bunu indi ən azı iki amil şərtləndirir: əvvəla, təmas xəttindəki vəziyyət doğrudan da narahatlıq doğurur və ATƏT-in Minsk Qrupu həmsəndlərindən növbəti, daha əcəvik yanaşma tələb edir. İkinci yandan, Rusyanın postsovet məkanı ilə bağlı imperiya planlarından əl çəkməməsi də Qərbi ciddi təlaşlandırmadır.

Güney Qafqazda isə Kremlin əsas forpostu, maşası rolunda Ermənistan çıxış eleməkdədir - bu status ona yalnız Dağlıq Qarabağa nəzarəti müvəqqəti əldə saxlamaq imkanı versə də. Ayndır ki, Azərbaycandan ferqli olaraq, Ermənistanın heç bir müstəqilliyi, məsələdə spz sahibliyi yoxdur və bütünlükə Moskvadan asılı durumdadır. Qarabağ probleminin həllini illərdir

Putin Ermənistana onun ağası olduğunu göstərməyə gəlir




"Türkiyə və Ermənistan arasındaki bağlı sərhədlər sonuncu qalan "dəmir pordə"dir". Bu sözler Selcan Hacıaoğlu və Sari Xocayanın "Bloomberg" agentliyində yayımlanan məqaləsində yer alıb (axar.az). Müəlliflər bu sərhədlərin yeni soyuq müharibənin başlanmasına səbəb ola biləcəyini deyiblər:

"Ola bilər ki, o həm də yeni "soyuq müharibə" üçün ilk kərpic olsun. Rusiya prezidenti Vladimir Putin aprelde Birinci Dünya müharibəsi zamanı törədilən erməni qırğınından 100 ilinin qeyd edilməsi üçün İrəvana gələcək. O, həmçinin bununla Rusyanın bu ölkədəki dominant rolunu təsdiq etmiş olacaq. Türkiye və Ermənistan arasındaki sərhəd NATO və SSRI arasında keçmiş cəbhə xətti idi. Putinin Qərbin təsirini Rusyanın Qafqazdakı arxa qapısından uzaq tutmağa çalışması gərginliyə səbəb oldu. Bu isə öz növbəsində 2008-ci ilde Gürcüstanla Abxaziya və Cənubi Osetiya üçün savaşa gətirib çıxardı.

Türkiyə 3 aprel 1993-cü ildən Azərbaycana onun Ermənistana Dağlıq Qarabağ ərazisindəki konfliktdə dəstək jesti göstərmək üçün sərhədlərinə bağlı saxlayır. Bununla bərabər, yeni iqtisadi bloka girməsi Ermənistanın Rusyadan asılılığını əks etdirir. Bu isə Türkiye və Azərbaycanla olan keçmiş mübahisələrin həll edilməsini sual altına qoymuş olur".

Qarabağ



Azərbaycan ordusu Ali Baş Komandanın birbaşa diqqət və qayğısı sayəsində o qədər güclüdür ki, Ermənistən bunu tam dərk edir və siz jurnalistlər də bunları onların rəsmi çıxışlarında, rəsmi saytlarında da görürsünüz. Onların son vaxtlar keçirdiyi uğursuz əməliyyatlar da bunun göstəricisidir".

Nazir bəyən edib ki, Ermənistən bu ilin əvvəlində 30-dan çox hərbi qulluqcu itirib: "Ermənistən Silahlı Qüvvələri bu itkili gizletse də, özlərinin açıqladıqları rəsmi məlumatlara görə, 30 hərbi itiriblər. Müxtəlif saytların itkili barədə yaydığı məlumat-

Qarabağ danışıqlarında böyük pauza bitir

Yollar yenə Parisə aparır; Fransa sülh prosesini dalandan çıxarmağa təzədən təkan verəcək; Azərbaycan-Türkiyə birləşmənin pərdəarxası; amerikalı keçmiş həmsədr: "Ermənistən çətin durumdan çıxməq istəyirsə..."

nistan arasında birge hərbi təlimlər davam etdirilir. Srağan gündən etibarən növbəti belə ortaq təlimlər start götürüb. Bələ ki, Rusyanın "MiQ-29" qırıcılarının pilotları bu ölkənin Ermənistən ərazisindəki hərbi bazalarından birində keçirilən təlimlərə qoşulub. Bu barədə Rusyanın Cənub Hərbi Dairesinin metbuat xidməti məlumat yayıb.

Ancaq təessüflər olsun ki, Ermənistən könüllü şəkildə Rusyanın girovluğunda qalmadıqda davam edir və bu asılılıqdan qurtulmağa cəhdərən göstərmir. Ya Kremlən, ya da Dağlıq Qarabağın nəzarəti təriqəyindən ehtiyat edir. Paralel surətdə Rusiya ilə Ermənistan arasında birleşmələrin yay və xidməti tərkibinə daxil olan 100 hərbi qulluqçusu və 30 xüsusi aviasiya texnikası vahidi qatılıb" - xəberdə bildirilir. Məlumatda görə, üç gün ərzində həmin qırıcıların pilotları qoşun hissələrini havadan mühafizə elemək məsələlərini işləyəcəklər. Bundan əlavə, onların qarşısında xəyalı düşmənin bombardmançılarını, qanadlı və ballistik rakətlərinin "məhv elemək" tapşırığı qoyulub...

Bu, əslində qardaş Türkiyədə keçirilmiş və təzəcə başa çatan Azərbaycan-Türkiyə orta hava təlimlərinə bir cavabdır. Halbuki Ermənistən dənizdən təsdiq etmiş olaqanın da ifadə elədiyi kimi, təcili şəkildə Rusyadan ifrat asılılıqdan uzaqlaşın. Öz təhlükəsizlik qarantını qonşu Türkiyə, Azərbaycan və Gürcüstanla hərbi alyansda, hərbi ittifaqda əxtarsın, nəinki Rusiyaya qoşulub bu alyansa güc nümayiş etdirsin.

Yeri gelmişkən, aprelin 2-də Tiflisdə üç qonşu dövlət-



Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri arasında keçirilən qapalı görüşün həm də və öncəlikle Rusyanın regiona yönelik yəni təhdidlərini, yeni imperiya siyasetini neytrallaşdırmaq yollarına həsr olunduğu şübhə doğurmur.

Tədbir çərçivəsində çıxışı zamanı Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan ordusunun cəbhədə vəziyyətə tam nəzarət etdiyini və üsünlüyə malik olduğunu söyləyib. Sitat: "Düşmən böyük itkili verir. Mən xüsusile qeyd etmək istəyirəm ki, son zamanlar düşmən ordusu vahimə içindədir. Azərbaycan tərəfə keçən əsgər də bize bu məlumatı tam şəkildə çatdırıb. Biz bundan əvvəl də müxtəlif vasitələrlə Ermənistən ordusunda gedən prosesləri izləyir, nəzarət edirdik. Bu gün

larda isə bu rəqəm 50-yə gedib çıxır. Bu itki yalnız bu il baş verib. Mən rəsmi olaraq deyirəm ki, bu il cəbhədə 8 hərbi qulluqçumuz şəhid olub. Biz vətənimizi qoruyuruq, şəhidlərimiz vətən uğrunda canları vəriblər. Ermənistən hərbçiləri isə təcavüzkarı və Azərbaycan işgal olunmuş torpaqlarında xidmet edirlər. Azərbaycan prezidentinin deydiyi kimi, əgər erməni əsgəri ölmək istəmirsə, Ağdam, Füzuliye gəlməsin..."

Ancaq ne qədər ki, Ermənistən gerçekçi xarici siyaset kursuna qayıtmayıb, o cümlədən öz qonşularına qarşı ərazi iddialarına son qoymayıb, onun durumu inqidindən də ağır olacaq, ilən ilə, aydan aya daha da pisləşəcək. Və günün birində heç Rusiya da ona kömək edə bilməyəcək.

“Tədbir görülməsə, intiharların da sayı arta bilər”

Psixoloq Dəyanət Rzayev:

“Manatın devalvasiyası cinayətkarlığın, qətl və intiharların artmasına səbəb olacaq”

Manatın devalvasiyası bir çox insanın bütçəsinə ziyan vurdu. Nisbətən orta təbəqədən olan insanlar illərdir yığıdları vəsaitin bir hissəsini itirdilər, banklarda əmanətləri olanlara ziyan dəydi, dollarla kredit götürənlər maddi itki ilə üzləşdi. Ölkədə varlıdan kasiba əksariyyət prosesdən ziyanolu çıxdı. Sadəcə gündəlik çörək pulu ilə dolanan insanları da bazarlardakı bahalaşma sınağa çoxdur. Devalvasiyanın bundan sonra davam edəcəyi haqqında xəbərlər də dəlaşmaqdadır. Ən pisi isə odur ki, hər şey qəfil baş verir insanlar bəşinə nə geldiyini proseslərdən bir müddət sonra dərk edir.

Bəs görsən, bu iqtisadi ləqəzəsi qazanıb yığıdları əmanətböhrən, manatın qəfil çökəməsi insanların psixologiyasına necə təsir göstərəcək?

“Yeni Məsusat”ın sualını cavablandırıran psixoloq Dəyanət Rzayev insanların yaşadıqları problemin mənfi təsirlərinin bir müddət sonra meydana çıxacağıını bildirdi: “İlk növbədə onu deməliyik ki, hər bir insanda situasiyaya adaptasiya var. Təbii ki, insanlar bu prosesə uyğunlaşmaq üçün də müxtəlif variantlar axtaracaqlar. İnsanlar problemlərini aşkarla çıxara bilmədikləri üçün aqressiyalarını daxilə yönəldirlər və bundan çox eziyyət çekirlər. Elə insanlar var ki, problemi qəbul edib uyğunlaşmağa çalışırlar, bəziləri isə başqa çıxış yolları axtarırlar. Kimsə əlavə iş tapır, kimse daha çox qazanmağa çalışır. Ancaq bütün bunlar demək olar ki, hər kəsə gərginlik və aqressiya ilə yanaşı baş verir”.

Psixoloq insanların aqressiyani daha çox öz içinde yasağına çalışdığını və bunun daha ağır nəticələrə səbəb olacağını da diqqətə çatdırıldı: “Bəzi insanların illərlə çətinlik-



açıqlanır. Aqressiya daha çox ailə üzvlərinə qarşı yönəlir. Mətbuatdan da bildiyiniz ki, son zamanlar ailədaxili münaqışların statistikasında artım var. Təbii ki, zamanla uyğunlaşma olacaq, hətta bir dollar 5 manat belə olsa, insanların buna uyğunlaşmaqdan başqa çərəsi yoxdur”.

Dəyanət Rzayev qeyd etdi
ki, əger yumşaldıcı tədbirlər görülməzse, intiharların da sayı arta bilər: “Ancaq bəzən belə xəbərlərə də rast gəlirik ki, kredit borclarını ödəyə bilməyən şəxslər intihar edib. Bunun səbəbi odur ki, həmin şəxsin gözləntiləri olan bütün çıxış yolları bağlanıb və sonda o, öz mənlini qorumaq üçün həyatına qəsd edir. Banklarda insanlara təzyiq göstərməklə bağlı çox

peşəkarlıqlar. Halbuki bank borcuna görə insan həyatını məhv etmək olmaz. Sivil ölkələrdə bunun müxtəlif kompensasiya yolları var. Gelib insanı evindən çıxmarmalar”.

Eksperin sözlerinə görə, manatın devalvasiyası davam edərsə, cinayətkarlıq da artacaq: “Hələ ki, insanlarda belə bir ümidi var ki, manat yenidən bahalaşa, dollar ucuzlaşa bilər. Ona görə də hələ ki bu vəziyyətin fəsadlarını müşahide etmirik. Ancaq bir müddət sonra insanlar görə ki, əllərindəki vəsaitlər heç nə edə bilmirlər, iqtisadi vəziyyətləri pisdir, bunun nəticələri daha pis ola bilər. Cəmiyyətdə intiharlar, qətərlər, cinayətkarlıq, oğurluq və sair arta bilər”.

□ Nərgiz LİFTİYEVA



«Azercell» müharibə veteranları üçün yeni kampaniyaya başladı

Azərbaycanın lider mobil operatoru «Azercell Telekom» həzərət dəqiqət və qayğısını əsirgəmədiyi Müharibə Veteranları abunəçiləri üçün 2 aprel 2015-ci il tarixində başlayaraq xüsusi kampaniya keçirir. Belə ki, Müharibə Veteranları statusuna malik olan «Azercell» Fakturasız Xətt abunəçiləri təqvim ayı ərzində balanslarına birinci dəfə yüksədkilər hər hansı danışq kartının məbləğinin 100%-ni bonus olaraq «Azercell»dən hədiyyə alacaqlar. «Azercell» tərəfindən hədiyyə olunan bonus şəbəkə-daxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edile bilər.

Onu da bildirək ki, «Azercell Telekom» 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanistan və Böyük Vətən Müharibəsi Veteranları üçün xüsusi endirim kampaniyaları həyata keçirir. İstifadəye verildiyi gündən bu güzəstili rəbitə imkanından 28 000-dən artıq veteran yararlanaraq «Azercell»dən 5 milyon 400 min AZN-dən artıq həcmə bonus əldə etmişdir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Elan

Təcili sərfəli qiymətə 4 otaqlı mənzil satılır.

Nərimanov Məhkəməsinin həyətində, Stalin layihəli daş bina-da 4 otaqlı əla təmirli mənzil satılır. 4/2, ümumi sahəsi 120 kv.m, kupon şəkər, geniş, işıqlı otaqları, döşəmə mozaika parket, mətbəx və digər bütün mebelər, böyük vanna otağı, cakkuzi, sakit, təmiz həyəti, parkovka yeri var. Qiyməti 190 min manat. Bundan əlavə 2 maşınıqda qaraj da satışdadır. (36 kv.m. qiyməti-50.000 AZN.) Mənzilin bütün sənədləri qaydasındadır, mebelləri ilə bir yerde satılır.

Tel: (051) 984-90-63

Təcili satılır
Lökbatan qəsəbəsinin mərkəzində, H.Əliyev parkının yanında 220.kv.m evrotəmirli, 2 mərtəbəli, 7 otaqlı döşəməsi parket, qapıları və pilləkənləri palıd ağacından, telefonu, qaraju, hamamı, mətbəxi, həyətində meyvə ağacları olan 3 sot torpağın üzərində tikilmiş villa

TƏCİLİ SATILIR.

3-cü mərtəbəni də tıkmək olar (mansard).

Qiyməti razılışma yolu ilə (Real qiymətdən ucuz)

Əlaqə telefonları: 077 - 769 - 59 - 10; 070 - 365 - 98 - 40; 012 - 497 - 43 - 04

İrandan heroin gətirən azərbaycanlı qadın tutulub

İrandan narkotik vasitə gətirən azərbaycanlı qadın tutulub. Dövlət Gəmrük Komitəsindən (DGK) «Trend»ə verilən məlumatda görə, Astara Gəmrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Kənül Məmmədovanın üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı ondan 4 əded bağlamada, ümumi xalis çökisi 175.308 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Lerik sakininin mənzilində xeyli sayda silah-sursat tapılıb

Lerik sakininin mənzilində xeyli sayda silah-sursat aşkar edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumatda görə, Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nurəvud kənd sakini Qurbanlı Babayevin evindən 1 əded nömrəsi silinmiş “Na-qan” markalı tapança, 1 əded kustar üsulla hazırlanmış tapança, 1 əded idman tapançası, 1 əded qundagi kəsilmiş və 3 əded lüləsi kəsilmiş və nömrəsi silinmiş ov tüfəngləri, 3 əded kustar üsulla hazırlanmış biçəq, 67 əded müxtəlif çaplı patron, 1,5 kiloqram qırma, 75 əded giliz və tüfəng üçün lülə və qundaqlar aşkar edilərək götürüllər.



“Nar Mobile” uşaqların idmana olan marağını artırır

Azərbaycanın idman federasiyalarında “Açıq qapı” günləri davam edir

“Nar Mobile” Bakı-2015 Avropa Oyunları ilə tərəfdəşliq çərçivəsində Azərbaycanın idman federasiyalarında “Açıq qapı” günləri davam etdirir. Sağlam hayat tarzı və idmanı təşviq edən mobil operator layihə çərçivəsində 19 mart 2015-ci il tarixində Güleş Federasiyası, 31 martda isə Karate Federasiyasında keçirilən açıq məşqərin tərəfdəşliq qismində çıxış edib. Hər iki tədbirdə Azərbaycan yığma komandasını Avropa Oyunlarında təmsil edəcək tanınmış idmançılar, dünya və Avropa çempionları iştirak ediblər. Onlar idmandan ilk addımlarını atan uşaqlar üçün nümunə olmaqla yanaşı, həvəskarların da idmanla məşğul olmaları üçün stimul yaradıblar.

Qeyd edək ki, layihə çərçivəsində ilk tədbirlər Voleybol Federasiyası və Bakının 44 sayılı orta məktəbinde keçirilib. Ümumi hesabla 150 uşaq və yeniyetmə, o cümlədən onların valideynləri həmin tədbirlərdə iştirak etmişdilər. “Nar Mobile” operatorunun dəstəyi ilə keçiriləcək növbəti tədbirlər isə 2 aprel tarixində Cüdo Federasiyası, 7 aprelə Boks Federasiyası, 8 aprelde isə Taekvondo Federasiyasında təşkil olunacaqlar. “Nar Mobile” uşaqları və onların valideynlərini bu tədbirlərdə iştirak etməyə dəvət edir.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru “Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fealiyyət göstərdiyi illər arzində “Nar Mobile” daima sərfəli qiymət siyasetinə sadıq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflər teqdim etmiş və onların rəğbətinə qazanmışdır. Münasib danışq tarifləri ilə yanaşı, mobil operatorun fərqliiliyi və sərfəliliyi ilə seçilən internet paketleri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sədə rouming təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa Oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

Elan
Jeleznovodsk şəhəri, stansiya Beştau, Qlinki-15 ünvanında ikimərtəbəli binanın 1-ci mərtəbəsində tam təmirli 2 otaqlı mənzil, kombi sistemi ilə təchiz olunub, avadanlıqları ilə birlikdə Bakı şəhərinin istənilən yerində mənzillə dəyişdirilir.
Əlaqə nömrəsi: +79283706928

Aprelin 1-də "Yeni Müsavat" qəzetiində və musavat.com saytında Abşeron rayonu, Mehdiabad qəsəbəsinin problemlərindən bəhs edən "Mehdiabad sakinlərinin abadlıq həsrəti" adlı reportaj yayımlanandan sonra etirazını bildirən sakinlər rayon rəhbərliyinin, qəsəbə bəlediyəsinin təzyiqi ilə üzləşiblər.

Qəsəbə rəhbərliyi mətbuata çıxırları problemləri aradan qaldırmaq əvəzinə sakinləri susdurmaqla məsələni həll etməyə çalışır.

Bununla bağlı, öten gün redaksiyamızın elektron ünvanına Mehdiabad sakinlərindən məktub daxil olub. Şikayet edənlərin təqib olunduğunu nəzərə alaraq sakinlərin adını qeyd etmirik.

Məktubda yazılır: "Salam! Cox sağ olun ki, bizim problemlərimizi işıqlandırıb gündəmə getirmisiniz. Teşəkkü edirik, minnetdariq. Biz artıq neçə illərdir ki, kanalizasiya yoxluğundan, palçıqdan, kanalizasiya sularının evlərimizə dolmasından, torpaqlarımızın pis vəziyyətə qalıb yararsız olmasından əziziyət çəkiri. 15 il ərzində vedrələrlə su daşıyb bəslədiyimiz, 70-e yaxın ağaçımız kanalizasiya suyunun həddən artıq artması neticesində yanıb məhv olmuşdur. Evlərimiz tehlükə altındadır.

Antisanitariya mənbəyi salılan, heç vaxt qurumayan, həzirdə səviyyəsi qalxmada olan, ətrafına zibillər atılmış kanalizasiya gölə həyətimizə, evlərimizə qədər gelib çatıb. Hələ yayda havadan gələn üfunət iyində dayanmaq olmur. Defələrlə bələdiyyəyə şikayət eləmişik, heç bir nəticəsi yoxdur. Hər il də gəlib 30-40 manat ev pulu alırlar. Niye? Nə üçün? Heç bir şərait olmayan ev üçün ev pulu verilməlidir? Özü də qeyri dəqiq miqdarda. Çeklərimizi də saxlamışq."

Məktub sahibi qeyd edir ki, problemlər "Yeni Müsavat"da işıqlandırılandan sonra onları

Mehdiabad sakinlərini problemlərini həll etmək əvəzinə hədələyirlər

Qəsəbənin abadlaşdırılması arzusunu ifadə edən vətəndaşlara mediaya danışdıqları üçün təzyiqlər göstərilir



linin işinə yarayırdılar, köməyi-mizə çatırdılar. Bu gün qızdırma-dan yanan, xəstə körpəni yağışlı havada, palçıqda min əziziyətə qəsəbə mərkəzinə həkimə apar-dırm".

Bu məktubun ardından Mehdiabad sakinləri ilə yenidən əlaqə saxladıq. Beziləri danişmaqdan imtina etsələr də, digərləri adlanın çəkilməməsi şərti ilə son olayları danişdilar. Onların sözlerinə görə, bu reportajdan sonra Mehdiabadda camaata hədə-qorxu gelirler, kamerası qarşısında danişan şəxslər polis bölməsinə çağırılıb. Polislər qəsəbəarası işleyən marşrut sürücülərinin sürücülük vəsiqələrini əllərində alıblar. Qəsəbə nümayəndələrinə etirazını bildirənlərə hədə-qorxu gəliblər. Qəsəbəarası işleyən marşrutların fealiyyəti dayandırılıb.

Qəsəbə sakinləri bildirir ki, bu kampaniyanın başında Mehdiabad bələdiyyəsi dayanır.

Qeyd edək ki, sakinlərin polis tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin reis müavin Ehsan Zahidovla əlaqə saxladıq və o, məsələnin araşdırılacağını bildirdi.

Mövzunu diqqətdə saxlaya-cağız.

□ Nərgiz LİFTİYEVA
Fotolar müəllifindir

Bu ilin dəbi: yaz-yay geyimləri bizi hara aparacaq?

Qara və aq rənglər yenə gündəmdən çıxmayacaq; modelyer **Gülnarə Xəlilova**: "Rəngarənglik də dəbdə olacaq..."



"Budur, göldi bahar fəqli, açılıbdır lalə, nərgiz". Bəs görəsən, moda aləmində hansı yeni dəb növləri öz ciçəyini açıb etir saçmağa başlayıb? Ümumiyyətlə, "gözəllik ondur, doqquzu dondur" deyiblər. Bu-na görə də insanlar gözəlliyini tamamlamaq üçün geyim-keçimlərinə diqqət edirlər. Maraqlıdır, 2015-ci ilin yaz-yay dəbi necə olacaq?"

Modelyerler bu il Twistin dəbdə olacağını bildirirlər. Uzun bomber pencəklər, cirq cinslər, cropped üst köynəkləri, tökülen, enli

şalvarlar və bir çox alternativi ilə ya-zı qarşılıyım Twist olduqca iddialıdır.

Suallarımızı cavablandırın
modelyer **Gülnarə Xəlilova** ilin yaz-yay dəbinin bir az köhnə illeri xatırladacağını dedi: "Belə bir mahni da var ki, öten günlerimi qaytarardılar, gələn günlərimi

gözlədiyim, gec -gec də olsa işləyen marşrutlarımız iki gün-

dür işləmir. Niye? Kim mane olu-bu marşrutlara? Hərən əha-

dəbdə olacaq"

Modelyer payız və qış aylarında dəbdə olan deridən hazırlanın geyimlərin yaz-yay kolleksiyasında da bizi tərk etməyəcəyini bildirdi: "Həmçinin zamsalar, dəriler, xəzərlər də dəbdədir. Bilirik ki, dəriler qışda da çox aktual idir və yaz-yay mövsümü üçün də bu öz aktuallığını qoruyub saxlayır. Təmiz zamşdan jiletlərin, jaketlərin, yubkaların, şortklärin istifadəsi də dəbdə olacaq. Bunlar də çox qırmızı, tünd qırmızı, qəhvəyi, mavi və xardal rənglərin istifadə ilə olacaq. Şəffaf parçalardan hazırlanmış geyimlər də çox gündəmə olacaq. Şəffaf parça palṭarın astarı olacaq, həmçinin bu tip parçanın digər parçalarla kombinasiya olacaq. Şəffaf parçalar de-diymiz zaman biz orqanzaları, şifonları və çox ince setkali parçaları nəzərdə tuturuq. Bunların na-xışlığı, sayası da aktual olacaq".

Qara və aq rənglər ise fəsil fərqli olmadan demek olar ki, illərdir debdədir. Bu rənglərdən hazırlanacaq ikili dəstlər, tam olaraq palṭarların avanqard, klassik, kokteyl, idman əslublu fərqli olma-dan bu rəngdən istifadə oluna-caq. Əshəri rəng və onun bir çox tonları da dəbdə olacaq. Bu yaz-yay parçaların üzerinde iri güllər, damalar çox aktual olacaq. Damalı parçalardan hazırlanmış palṭarlar tək kofta, tek etek, pləş ola bilər. Şalvarlara gelincə, artıq neçə illərdir nəzərə çarpacaq də-reçəde deyişikliklər olmur. Çünkü geyimi hazırladığımız zaman görürük ki, hər geyimin, hər penceyin özünü göstərə bilər. Bu il rəngarənglik də dəbdə olacaq. Portaş rəngi ilə sarı rəngin qarşılığı olan işıqlı bir rəng, geyi rəngin bir çox tonları, əshəri, aq rənglər

isə həm göze gəlimli, həm də ince formada istehsal olunur. Aksesuar geyimi görə seçilir. Sade geyim üzərində maraqlı, göze dəyən bir aksesuarlardan istifadə etmək olar. Amma nəzəri cəlb edən geyimin üzərində aksesuarlar minimuma endirilir. Geyim nəyi tə-ləb edirə o formadan istifadə edilir. Ona görə də bu gün gündəmdə müxtəlif çeşidi aksesuarlardan bol şəkildə istifadə edilir".

Bu ilin yaz-yay kolleksiyasında digər illərdən fərqli olaraq, don və eteklər dəha çox yer alıb. Qısa etek və donlar bu ilin favorit geyimləri arasındadır. 2015-in yaz-yay ayaqqabı modasında isə dəha çox səndəllərə, dabansız ayaqqabılara üstünlük verilecek. 2015 yaz-yay mövsümü məkiyajında tə-bii üz-təbbi məkiyaj dəbdədir. Bu il məkiyaj rənglərində rəngarəng pomadalarla üstünlük verilecek. Barbi əshəri, klassik qırmızı, marsala, nude rəngləri dəbdə olacaq. Yeni mövsümün saç debində olacaq axın da hələ öten ilin sonlarından müyyən edilib.

Əslində saç dəbi ilə bağlı fərqliliklər gözləmeye dəyməz. Yaz-yayın saç dəbəri arasında dalgalı, at quryuğu, höyrük, dağı-nıq topuzlar, əslaq görüntülü saçlar tez-tez qarşımıza çıxacaq. Bu saç modellərindən yararlanmaq üçün isə uzun saçlar lazımdır. Sada düz-zümləri fərqli abadoqlar, çıçekli saç sancaqları, daşlı daraqlarla stiliniz yarada bilərsiniz.

Rəngarənglik kişi modasında da özünü göstərəcək. Yaz-yayda kişilərin əynində qırmızı, narıncı, aq, haki rəngli geyimlərə fəsil tərəvətinə açıq-aydın hiss etmək olacaq.

□ Günel MANAFLİ



ÜSAVAT

Son səhifə

N 70 (6098) 4 aprel 2015



İki dəfə lotereyada qazandı

İngiltərədə yaşayış David və Katlen Long cütlüyü 20 ay ərzində iki dəfə lotereya qazanaraq tarixə düşüb. Mütəxəssislər 2013-cü ilde "Euro Millions" adlı lotereya oyunundan 1 milyon sterlin qazanan cütlüyü 20 ay sonra eyni udusu udmasının 283 milyardda bir ehtimal olduğunu deyiblər. Lotereyanı təşkil edən Camelot şirkətinin təmsilçiləri cütlüyün ikinci udusunu 27 martda qazandığını təsdiqləyiblər. Həkimlər görə, belə qeyri-adı hadisələr insanlarda ürek problemlərinin yaranmasına səbəb olur. David Long lotereyanı udduğu zaman təcəccüblənmədiyi, belə bir sey olacağını əvvəldən hiss etdiyini deyib. 12 ildir nişanlı olan cütlük ilk dəfə pul udduqları zaman evlənib və özlərinə maşın alıblar.



Çirkin gəlinə intiharla etiraz

Cində elçilik təsli ilə evləndirilən gənc intihar etməyə çalışıb. Peoples Daily online xəber agentliyinin xəbərinə görə, Şiyən şəhərində yaşayan Qan Tsui adlı gənc boğulmaq üzrə ikən polislər tərəfindən tapılıb. Boğulmaqdan son anda xilas edilən 25 yaşı oğlan tezliklə xəstəxanaya çatdırılıb. Polislər ifadə verən oğlan ailəsinin israrlarına dayana bilmədiyi üçün tanımadiği bir qızla evləndirildiyini deyib. Lakin gəlini görəndiyü anda ölməyə qərar verib. Çirkin qadınla birlikdə yaşamaq istəmədiyini deyən Tsui göldə boğularaq ölməyə çalışıb. Hazırda xəstəxanada müayinə edilən gənc evinə qayıtmayacağını deyib.

Milyon dollarlıq qapı

Dünyanın ən məşhur kütə rəssamı olan Banksinin fevral ayında gizlice Fələstinə gedərək çəkdiyi şəkillərdən biri çox ucuz qiymətə satılıb. İsrailin Fələstinə etdiyi hücumlara etiraz etmek məqsədi ilə şəkillər çəkən ingilis rəssam fərqli yerlərdə şəkillər çəkirdi. Onun İngiltərin Bristol şəhərində çəkdiyi şəkil 590 min dollara satılmışdı. Banksi bir müddət əvvəl evi dağlımış fələstinlinin qapısına yunan Allahın şəklini çəkib. Ağlayan yunan allahı rəsmimin dəyərini anlamayan ev sahibi onu 175 min dollara satıb. Bir müddət sonra aldadıldıgını başa düşən fələstinli indi şəklini geri istəyir. Dəyəri milyon dollarla ölülməsən yeni sahibi rəs-




sam Bilal Halid isə heç kəsi aldاتmadığını, şəkli qorumaq məqsədi ilə allığı iddia edib.

Ağıllı insanların 6 özəlliyyi

İnsanın çox ağıllı olduğunu ətrafdakılar, onu tanıyanlar deyə bilərlər. Çünkü delilər özlərini çox ağıllı hesab edirlər. Çox ağıllı insanların ən çox diqqətə çarpan 6 xüsusiyyəti olduğu deyilir:

1. Çox ağıllı insanlar həm gerçək dünya ilə bağlarını qoparmazlar, həm də xəyal dünyası içinde yaşayırlar. Bu insanların düşüncələri fantastikdir.
2. Bu insanlar son dərəcə inadıl olurlar. Uğursuzluqla üzləşdikdə əsla dayanırlar.
3. Onlar lider ruhlu olurlar.
4. İşlərini həm intizamlı, həm də əylenirmiş kimi yerine yetirirlər.
5. Bu insanların özəlliklərindən biri çox böyük fiziki enerjiye sahib olmalıdır.
6. Ağıllı insanların duyğuları çox sıxdır. Məntiqi inkişaf eyni zamanda romantik inkişafa da təsir edir.



Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmış.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

QOÇ - Rastlaşağınız hadnası daha çox öz rəftar və gedişlərinizdən asılı olacaq. Belə bir ərefədə hansıa risk ugursuzdur. Planınızda varsa, bu gün mütləq səfərə çıxın.

BÜĞA - Bir qədər gərgin gün yaşamalı olacağınız. Amma maraqsız proseslərə müdaxilə etməsəniz, bunun qarşısını az da olsa, ala biləcəksiniz. Əsəblərini qoruyun. Axşamsa qonaq gedin.

OKİZLƏR - İşgüzər görüşlər keçirmək üçün çox səmərəli vaxtdır. Ona görə də bütün enerji və diqqətinizi məhz bu istiqamətə yönəltməlisiniz. Maliyyə sövdəleşmələrinə isə girişməyin.

XƏRÇƏNG - Ulduzların düzümü bu gün ixtiyarın daha çox öz elinizdə olduğunu göstərir. Odur ki, riskdən və həyatınız üçün önemli olmayan məsələlərdən uzaq durun. Məsləhətləşmələrdən yayınmayın.

ŞİR - Əğər sağlıq durumunuzu diqqət yeqitirsiniz, gün ərzində hansıa xoşagelməzlilik rəstəlaşmayaçaqsınız. Günün ikinci yarısında alındığınız hər bir iş təklifinə razılıq verin.

QIZ - İlk növbədə sizə əsəb gətirən adamlardan uzaq olmalısınız. Yoxsa bu hal bütün maddi-mənəvi sərvətlərinizi tari-mar edəcək. Hər hansı risk yolverilməzdir. Günortadan sonrakı sevgiye həsr edin.

TƏRƏZİ - Ulduzlar tələdən gileyənlərinizə heç bir əsas görmür. Çünkü ixtiyarınızda olan bu təqvim sizə olduqca xoş ovqat bəxş edəcək. Məhəbbət amili isə başlıca xilas mənbəyinə çevriləcək.

ƏQRƏB - Hər mənada əhəmiyyətli gündür. İstər fəaliyyət göstərdiyiniz sahələrdə, istərsə də qarşılıqlı münasibətlər zəminində uğurlarınız gözənlər. Yalnız pulla bağlı qan-qaraçılıq gözənlər.

OXATAN - Fəaliyyət müstəvisində çox diqqətli olun. Əks təqdirdə, yersiz mübahisələr, ifrat yorğunuluq ovqatınızı korlaya bilər. Əsas enerjinizi ailə-sevgi münasibətlərinə yönəldin.

ÖGLAQ - Axşam saat 18-ə qədər ümumi vəziyyət xeyrinə olacaq. Nüfuzlu adamlarla bütün görüşləriniz müsbət nəticə verəcək. Sonrakı saatlarda isə doğmalarınızla bir yerde olmağa çalışın.

SUTÖKƏN - Təxminən saat 13-ə qədər xoşagelməz işlərə cəlb oluna bilərsiniz. Buna baxmayaraq, belə hallarda öz mənafələrinizi qorunmalısınız. Nahardan sonra bəxtinizin gətirəcəyi gözənlər.

BALIQLAR - İş metodunuzda yenidənqurma aparmağa səy gösterin. Bununla siz gələcək perspektivlərinizə işiq saçın. Səmərəsiz iş prinsipindən qaçın. Saat 16-18 arası təzə xəbərlər gözənlər.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Internet xəstələrini müalicə mərkəzi açılib

Dünyanın ən qəlebəlik ölkəsi olan Cində son zamanlarda artan internet asılılığını müalicə etmək üçün xüsusi xəstəxanalar açılıb. Bu günə qədər 6 min internet aludəcisinin müalicə edildiyi xəstəxanada 75%-nin internetdən uzaqlaşlığı deyilir. Xəstəxanada qalan şəxslər hər gün sohər saat 06:30 oyanır və idmanlar möşğül olurlar. Cindli həkimlər internet asılılığının beyinə narkotik qədər zərər verdiyini deyirlər. Xəstələrin beyinləri başlarına bağlanan xüsusi cihazlı davamlı nəzarətdə saxlanılır.

Cində 632 milyon internet istifadəçi, 24 milyon internet aludəcisi olduğu təxmin edilir.



Səhifəni hazırladı: ŞAHNAZ

**Redaktor:
Elşad MƏMMƏDLİ**

Lisenziya N: B 114
SAYI: 5.300